

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 109 (5581) 8 iyun 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan Prezidenti Ermənistanın yeni hakimiyyətinə tövsiyə etdi!

*İlham Əliyev: "Mənim illər ərzində
dediyim sözləri indi erməni xalqı deyir"*



Səh → 3

Prezident İlham Əliyev metronun
"Sahil" stansiyasının əsası təmir
və yenidənqurmadan
sonra açılışında
istirak edib

→ 2

Naxçıvan şəhərinin 2018-ci il
üçün İsləm mədəniyyətinin
paytaxtı elan edilməsi ilə
əlaqədar yaradılmış Təşkilat
Komitəsinin iclası
keçirilib

→ 5

Sergey Lavrov: "Dağlıq
Karabağ dair danışqların
Minsk qrupu formatı an optimal
variantdır"

→ 6

Küçədən gələn baş nazirin
iki üzü və iki həkimiyyətliliyi

→ 8

Hikmət Babaoğlu: "Prezident
İlham Əliyev iftar
mərasimindəki nitqində bir
sır mühüm mesajlar verdi"

→ 7

Elçin Mirzəbəyli: "Prezident
İlham Əliyevin xəbərdarlığı
Ermənistanın yeni
hakimiyyətinə verilən
şansdır"

→ 7

4
Son 15 il ərzində
ölkənin qeyri-neft
məhsulları ixracı dörd
dəfədən çox artıb



→ 14

Əli Karimlinin
"dezolari" onu xilas
eda bilməyəcək



→ 16

Pele: "Braziliya
yığmasının komanda
hissi yoxdur"



8 iyun 2018-ci il

Prezident İlham Əliyev metronun “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

İyünün 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

AZERTAC xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri bərədə dövlətimizin başçısına etrafı melumat verdi. Qeyd olundu ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyanın yerüstü vestibüldündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib. Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın infrastrukturunu, o cümlədən stansiya yolları, platforma və platformaaltı seviyyələrdə yerləşən texniki sahələr dövrün en yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional




Rəsmi xronika

Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Oqtay Mirqasimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Oqtay Mirsədulla oğlu Mirqasimov “Şərəf” ordeni ilə təltif edilsin.

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Məmmədəli oğlu Zeynalovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı və zifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



olub. Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahide, işarəverme və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar seviyəsinə çatdırılıb. Stansiyada en müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.

Qeyd edək ki, stansiyada təmir işlərinə başlanılmış, ilk növbədə, eskalatorların dəyişdirilməsi zərurətindən irəli gelmişdi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Onların dəyişdirildiyi müddətdə bir giriş-chixışi olan stansiyanın bağlanması və sərnişindəşəma prosesinin dayanırmaması qəçiləz idi. Stansiyanın uzunmüddəti istismar dövründə sıradan çıxmış, yaxud köhnəlmış avadanlıq və digər infrastrukturun yenilənməsi də lazımlı gəlirdi. Stansiyada genişməqyaslı yenidənqurma işlərinə 2017-ci ilin avqust ayından start verildi.

Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzin-



de Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırıldı. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyada bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olundu. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-chixışı olan, həmcinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin dəha operativ və rahat tənzimlənməsinə şərait yaratadəq. Eskalatorların quraşdırılması başa çatdırıqdan sonra stansiyada hərəkəti platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.

Bakı Metropoliteninin hər bir

marlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videoşəhədə sistemləri, habelə monitorlar yenilənib.

Dövlətimizin başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini eks etdirən fotostendlə tanış oldu. Bildirildi ki, burada söküntü başa çatdırıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiyaya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.

stansiyası memarlıq üslubu ilə də seçilir. Özünəməxsus görünüşü olan “Sahil” stansiyasında platformın orta salonun sonunda əvvəlkə pannonun yerində doğan güneş kompozisiyası yer alır. Bütün divar boyu həkk olunmuş kompozisiya mükəmməliyi ilə diqqəti çəkir. Bundan başqa, pilon divarları boyunca milli xalçaçılıq sənəti elementləri ilə zənginləşdirilmiş pərvazların arxasının işıqlandırılması və digər yeni elementlər stansiyanın memarlıq ansamblını zənginləşdirir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamlı təsdiq olunmuş Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının yeni-

dən qurulması, infrastrukturun müasir standartların tələbləri seviyəsinə çatdırılması işləri planlı şəkildə aparılır. Dövlətimizin başçısına melumat verildi ki, hazırda “Bakmil” stansiyasının yenidənqurmaya tədbirləri mərhələli şəkildə yerinə yetirilir. Yaxın gelecekde “Xətai” stansiyasında köhnə eskalatorların dəyişdirilməsi, eləcə de metropolitenin digər stansiya və stansiya yollarında yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulub.

“Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurmaya işləri ilə tanış olan Prezident İlham Əliyev Bakı Metropoliteninin kollektivinə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Prezidenti Ermənistanın yeni hakimiyyətinə tövsiyə etdi!

İlham Əliyev: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir"

Jışgalçı Ermənistanın əvvəlki kriminal rəhbərliyinin, daha dəqiq desək, Serj Sarkisyan hakimiyyətinin uzun illər boyu ölkəmizə qarşı təcavüzkar siyasət yürütməsi, Dağlıq Qarabağ və ətraf rayonlarda vəhşiliklər törədərək, açıq-aşkar terrorçuluq əməlləri ilə günahsız soydaşlarını qətlə yetirməsi, çoxsaylı vandalizm aktlarına rəvac verməsi, bir daha təsdiq edir ki, Azərbaycan dövləti və onun rəhbərliyi ötən illər ərzində dəfələrlə bu barədə beynəlxalq aləmi agah edib, baş verənləri faktlar və dəfləllər əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Lakin son bir neçə ay ərzində Ermənistanda baş verən hadisələr, eləcə də, xalqın kriminal Sarkisyan rejiminə qarşı qaldırıldığı qiyamı nəticə etibarı ilə bu rejimin hakimiyyəti tərk etməsi ilə sonaçlandı. O cümlədən, beynəlxalq aləmdə bu ölkədə baş verənləri, yeni hakimiyyət dəyişikliyini necə deyərlər, təqdir etdi.

Digər mühüm məqam isə burdur ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu barədə bir çox yüksək tribunalardan danışır, ölkəmizin 20 faiz torpaqlarının erməni işğalında qaldığını diqqəte çatdırır. Bu barədə dövlət rəhbərimiz müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində söylədiyi nitqində də bəyan edib. "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir"- vurğulanın Prezident İlham Əliyev, həmçinin, xatırladıb ki, O, dünyanın ən ali kürsüsündə kriminal Ermənistən hakimiyyətini ifşa edib. SİTAT: "Mən dünyanın ən ali kürsüsündən - BMT Kürsüsündən Ermənistən əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırıbmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm".

Ölkə başçımız Ermənistən əvvəlki hakimiyyətini qanıçən, kriminal, quldur rejim adlandırdığını da xatırladaraq, qeyd olunan fikirlərinin reallıq olduğunu vurğulayıb: "Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir".

Göründüyü kimi, əger Ermənistən sabiq hakimiyyət dairələri kriminal, quldur rejim olmasayı, bu zaman erməni xalqı qiyam edərək, Serj Sarkisyanın hakimiyyətən getməyinə nail olmazdı. Lakin fakt budur ki, uzun illər Azərbaycana qarşı işğalçılıq və qanıçən siyasetində imzası olan Sarkisyan rejimi devrildi və onun getməsinə daha bir səbəb, eyni zamanda, erməni xalqını ac, səfil gününe məruz qoyması oldu. Belə ki, bu gün istər regional, istərsə də bir çox beynəlxalq miqyaslı layihələrdən



təcrid edilmiş vəziyyətə düşən Ermənistən hazırkı halının əsas bəiskarı da, bilavasitə quldur Serj Sarkisyan hakimiyyəti olub. Məhz bu baxımdan, Prezident İlham Əliyev "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir" fikirlərini irəli sürərək, Ermənistənən ağır və çıxılmaz duruma düşməsini bu ölkənin işğalçılıq siyasəti yürütməsi və s. faktorlarla əlaqələndirib. Məhz kriminal Sarkisyan rejiminin bu siyasəti nəticəsində, Ermənistənən inkişaf üçün heç bir perspektiv olmadığını deyib. Bu olayların hər birinin arxasında isə bir-birə işğalçılıq faktoru dayanır. Bu işğalçılıq faktoru isə Ermənistənən get-gedə daha çıxılmaz vəziyyətə doğru sürükləyir. SİTAT: "Demişəm ki, Azərbaycan Ermənistənən dalana çevirib, iqtisadi, siyasi və neqliyyat dalanına çevirib. Neye görə? Ona görə ki, Ermənistən torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir".

"İndi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib"

"Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib"-deyə vurğulayan ölkə başçımız Ermənistənən kriminal xunta rejiminin bu ölkəni acınacaqlı vəziyyətə

saldığını qeyd edib. SİTAT: "O kriminal xunta rejimi ki, ancaq öz məraqlarını güdür, o rejim ki, onun yarımaz və cinayətkar fealiyyəti nəticəsində, Ermənistən bu acıncıqlı vəziyyətə düşüb".

Ölkə başçımız xatırladaraq bildirib ki, O, dəfələrlə Ermənistənən ağır və çıxılmaz duruma düşməsini bu ölkənin işğalçılıq siyasəti yürütməsi və s. faktorlarla əlaqələndirib. Məhz kriminal Sarkisyan rejiminin bu siyasəti nəticəsində, Ermənistənən inkişaf üçün heç bir perspektiv olmadığını deyib. Bu olayların hər birinin arxasında isə bir-birə işğalçılıq faktoru dayanır. Bu işğalçılıq faktoru isə Ermənistənən get-gedə daha çıxılmaz vəziyyətə doğru sürükləyir. SİTAT: "Demişəm ki, Azərbaycan Ermənistənən dalana çevirib, iqtisadi, siyasi və neqliyyat dalanına çevirib. Neye görə? Ona görə ki, Ermənistən torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir".

Təbii ki, belə davam edərsə, təcrid olunmuş Ermənistənən sosial, iqtisadi və s. sahələrdə tənəzzülə ugrayaraq, hətta məhv olmaq təhlükəsini yaşaya bilər. Dağlıq Qarabağ münəaqişəsinin əsas bəiskarı

olan Ermənistən dövləti və onun yeni hakimiyyəti belə bir vəziyyətə düşməməsi üçün ağılli qərar verməlidir. Əks halda Ermənistən yuxarıda qeyd edilən təhlükələrdən yaxa qurtara bilməyəcək. Əksinə, güclü və qüdrətli Azərbaycan dövləti həqiqəti və ədaləti bərpə edəcək. Prezident İlham Əliyev bu barədə qeyd edib. SİTAT: "Bu, bir da-ha onu göstərir ki, bu münəaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpə edəcək".

"Ümid edirəm ki, Ermənistənən yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvələrini təkrarlamayacaq"

Ölkə başçımız onu da qeyd edib ki, Ermənistənən yeni rəhbərliyi keçmiş rəhbərliyin buraxdığı səhvələri təkrarlamamalı, münəaqişənin qısa zamanda həll olunmasına maraqlı tərəf kimi çıxış etməlidir: "Ümid edirəm ki, Ermənistənən yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvələrini təkrarlamaya-

caq ve münəaqişənin tezliklə həll olunması üçün ciddi işlər görecək və imitasiya naminə yox, real dənişmələr prosesine start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu isteyirik, biz münəaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ dənişmələr yolu ilə tezliklə öz həllini tapa bilər".

"Biz ardıcıl siyaset aparmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik"

Dövlət başçımız Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəaqişəsinin yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalı olduğunu bir daha vurğulayıb və qeyd edib ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır: "Biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər və kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırımlıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması, artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqtəyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanır".

"Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanınmayacaq"-deyə vurğulayan Prezident İlham Əliyevə görə, bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri, neinkin Azərbaycanın mövqeyini gücləndirir, eyni zamanda, münəaqişənin həlli üçün əsas yaradır, hüquqi baza yaradır. "Biz yorulmaz fəaliyyət nəticəsində, buna nail olmuşuq"-deyə qeyd edən ölkə başçımız, məhz ardıcıl siyasetin aparılması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticəsinə tapacaq: "Əminəm ki, biz ardıcıl siyaset aparmaqla istədiyimizə nail olacaq, ölkəmizin ərazi bütövlüyünü bərpə edəcəyik. Buna menim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Tehlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi güclümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir".

Beləliklə, Prezident İlham Əliyevin mühüm və əhəmiyyətli fikirləri de bələ nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, Ermənistənən hazırlığı rəhbərliyi ciddi şəkildə götür-qoy edərək, əvvəlki ci-nayətkar rejimin yanlışlıklarını təkrarlamamalı, əksinə, ölkələrinin düşdüyü ağır vəziyyətdən çıxmış üçün beynəlxalq hüququn tələblərinə riayət etməlidir. Əks-halda, bu ölkənin gələcəyi böyük sual altın-də qala bilər.

Rövşən NURƏDDİN OĞLU

8 iyun 2018-ci il


Son 15 il ərzində ölkənin qeyri-neft məhsulları ixracı dörd dəfədən çox artıb

"Made in Azerbaijan" brendi ilə dünya bazarına çıxarılan məhsullarımıza tələbat getdikcə artmaqdadır

Iqtisadiyyatını şaxələndirən, özəl sektorun inkişafını təmin edən və istehsal olunan məhsulların ixrac arealının genişləndirilməsi, bütövlükdə, Azərbaycanın ixrac potensialını və imkanlarını artırır. Eyni zamanda, xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik bazası isə təkmilləşdirilir. Prezident İlham Əliyevin aprelin 20-də ölkədə idxl-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı Sərəncam da bu məqsədə xidmət edir. Sənəd qeyri-neft məhsullarının ixracı üzrə prosedurları sadələşdirəcək və ixracın həcminin artmasına səbəb olacaq.

Ölkədə aparılan iqtisadi islahatlar netecisində son illər sahibkarların öz ixrac-idxləmətlərini daha rahat şəkildə yerinə yetirmələri üçün bir sıra tədbirlər həyata keçirilib. İxrac potensialından tam səmərəli istifadə olunması üçün hökumət tərəfindən bir sıra addımlar atılıb, müvafiq sənədlər imzalanıb. Bu sahədə xeyli nailiyyyətlər əldə olunub. Məhz islahatlar geniş vüsət alıqca, Azərbaycanın dünyasının əksər ölkələri ilə ticarət dövriyyələri artır və yeni ticarət möqavilələri bağlanır. Son 3 ayda 150-yə yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparan Azərbaycan ilə bu gündək xarici dövlətlər arasında investisiyaların teşviqi və qarşılıqlı qorunması haqqında xeyli saziş imzalanıb. 15 il ərzində ölkənin qeyri-neft məhsulları ixracının 4 dəfədən çox artması isə aparılan islahatların böyük səmərə verdiyini göstərir. Belə ki, Azərbaycanın xarici ticarət dövriyyəsi 31 faiz, ümumi ixrac 24, qeyri-neft sektorunu üzrə ixrac 37 faiz artıb. Əlbəttə ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların, yürütdüyü müstəqil siyasetin bariz nümunəsidir. İxracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir. Dövlət daha çox qeyri-neft sektorunun inkişafı, yerli istehsalın güclənməsi, yeni iş yerlerinin açılması və ölkəmizin daha da sürətli inkişafı üçün bütün lazımi addımları atır.

İxracın genişləndirilməsi, rəqabətdə davamlı və ixrac potensialı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində dövlət başçısının "Made in Azerbaijan" brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr 2016-ci il tarixli Fərmanı mühüm əhəmiyyət kəsb edir. Fərmana uyğun olaraq, ölkələrə ixrac missiyaları təşkil edilir, beynəlxalq əhəmiyyətli sərgilərdə "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak təmin olunur. Azərbaycan məhsulları xarici KIV-də reklam edilir, ixrac təşviqinin geri ödənilməsi mexanizmi tətbiq edilir. İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Ixrac icmalı"nın 2018-ci ilin aprel ayında göstərilən statistik məlumatlar təsdiq edir ki, artıq dünya bazarında Azərbaycan məhsullarına



tələbat artır.

İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin son 3 ayı ərzində qeyri-neft sektorunu üzrə ixrac 356,4 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında qeyri-neft sektorunu üzrə ixrac 35 faiz artıb. Son 3 ayda Rusiyaya 98,7 milyon, Türkiyəyə 97,6 milyon, İsvəçrəyə 33,8 milyon, Gürcüstana 31,8 milyon və Çinə 11,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin ilk rübü ərzində ixrac olunan qeyri-neft sektor məhsulları arasında elektrik enerjisi (33,9 milyon dollar) birinci, qızıl (30,9 milyon dollar) ikinci, xüsusi kütlesi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon dollar) üçüncü olub. Ümumiyyətə isə, 3 ay ərzində meyvə-tərəvəz ixracı 80,7 milyon, elektrik enerjisinin ixracı 33,9 milyon, plastmassa və onlardan hazırlanan məmələtlərin ixracı 32,2 milyon, alüminium və ondan hazırlanan məmələtlərin ixracı 30,9 milyon, qara metallar və onlardan hazırlanan məmələtlərin ixracı 15,8 milyon, kimya sənayesi məhsullarının ixracı 12,4 milyon dollar dəyərində olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin I rübündə elektrik enerjisinin ixracı 8,6 dəfə, meyvə-tərəvəzin ixracı 45,7 faiz, qara metallar və onlardan hazırlanan məmələtlərin ixracı 34,8 faiz, kimya sənayesi məhsullarının ixracı 29,5 faiz, pambıq ipiliyi ixracı 24,8 faiz, çayın ixracı 12,9 faiz, alüminium və ondan hazırlanan məmələtlərin ixracı 4 faiz artıb.

Ötən ayda qeyri-neft sektorunu üzrə ixrac 115 milyon dollar təşkil edib. Belə ki, martda ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib (42,3 milyon dollar). Ötən ay qeyri-neft sektorunu üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənib (13,6 milyon dollar).

Bu siyahıda ikinci yeri tomat (9,3 milyon dollar), üçüncü yeri isə qabıq təmizlənmiş meşə findığı (8,3 milyon dollar) tutub.

"Ixrac icmalı"nda həm də xidmət ixracına yer ayrılib. Gösterilib ki, son 3 ayda "Azərkosmos" ASC tərəfindən dünyadan 18 ölkəsinə peyk və telekomunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk 3 ayında "Azərkosmos" ASC peyk və telekomunikasiya xidmətlərinin ixracından 3,4 milyon dollar məbləğində gəlir eldə edib. "Azərkosmos" ASC-nin xidmət ixracından eldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizi təşkil edib. "Azərkosmos" ASC-nin 2018-ci ilin I rübündə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa,

BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızistan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərlərdir. "Ixrac icmalı"nda məlumat verilir ki, son 3 ayda Azərbaycana dünyadan 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gelib. 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vətəsilsələ apardıqları əməliyyatların dəyəri 18 faiz artaraq, 296,7 milyon manat təşkil edib.

İcmalda son 3 ay ərzində "Azexport.az" portalına daxil olan ixrac sifarişləri barədə de məlumat verilir. Qeyd edilir ki, bu müddət ərzində 185,6 milyon dollar məbləğində ixrac sifarişi daxil olub. Mart ayı ərzində portalda 66,5 milyon dollar məbləğində ixrac sifarişləri edilib. Ümumilikdə isə, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 mart tarixinə kimi "Azexport.az" portalına dünyadan 90 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 660,6 milyon dollar təşkil edib.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin mart ayında ən çox ixrac sifarişi şərab, yumurta, nar şirəsi, alma, findiq ləpəsi, qənnadı məhsulları, pomidor, buğda kəpəyi, makaron, çay, zəfəran, pambıq yağı, tibbi tənzif, dekorativ güllər, konservləşdirilmiş et, mühərrrik yağı, tikinti materialları və s. mallara daxil olub.

Göründüyü kimi, artıq şöhrət qazanan "Made in Azerbaijan" brendi ilə dünya bazarına çıxarılan məhsullarımıza tələbat getdikcə artmaqdadır.

"Səs" Analitik Qrupu

Məhsullar "Naxçıvan İsləm Mədəniyyətinin Paytaxtı - 2018" loqosu ilə satılır

Naxçıvan şəhərinin 2018-ci il üçün İsləm Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada fəaliyyət göstərən "Ləzzət Qiida Sənaye" MMC-nin, Babek "Sirab" ASC-nin və Ordubad "Qənnadı Məmələtləri" MMC-nin istehsal etdiyi məhsullar üzrində "Naxçıvan İsləm Mədəniyyətinin Paytaxtı - 2018" loqosu olan hədiyyəlik qutularda satışa çıxarılaçaq.



AZƏRTAC-in Naxçıvan bürosu xəber verir ki, "Ləzzət Qiida Sənaye" MMC-nin istehsalı olan və üzərində Naxçıvanın simvolları eks edilmiş kakaolu kokos kremlı vaflı, rahat lokum, peçenye, habəla qarışq çərez, qovurulmuş fistiq və qarğıdalı çubuqlarından ibarət hədiyyəlik çanta yüksək zövqlə dizayn olunub. Şəhərin məğazaya və marketlərində geniş alıcı kütləsi qazanan bu məhsullar Naxçıvandandır. Hədiyyə ilə geri qayıtmaq istəyən turistlər üçün çox yaxşı seçenekdir. Eləcə de Babek "Sirab" ASC-nin istehsalı olan 0,33 litr qazsız, 0,5 litr qazlı şüse qablara doldurulmuş "Sirab" suyu və üzərində "Sirab" loqolu stekandan ibarət hədiyyəlik çanta min bir dərdin dərmanı olan Naxçıvanın mineral sularının dəha geniştənmiş baxımından maraqlı kompozisiyadır.

Muxtar respublikaya xas yerli məhsulların istehsalı sahəsində uğurlu fəaliyyət göstərən digər müəssisə olan Ordubad "Qənnadı Məmələtləri" MMC-nin "Ordubad nemətləri" emtəə nişanı ilə satışa çıxarılan məhsulların "Naxçıvan İsləm Mədəniyyətinin Paytaxtı - 2018" loqosu ilə dizayn olunmuş hədiyyəlik çantalarda alicilərə təklif olunması bu müəssisənin istehsal etdiyi məhsulların daha həvəsle alınmasına imkan yaradıb. Müəssisenin Naxçıvan şəhərindəki satış mağazasından bildirilər ki, burada "Ordubad nemətləri" emtəə nişanlı müreibə, bekmez, kompot və digər məhsullara tələbat böyükür. Hədiyyəlik çantalarda qablaşdırılmış 500 qramlı şüse qablarda satışa verilən ərik, tut, cəviz, qızılıqlı mürəbbələri dəstli maraqla qarşılanıb. Artıq 500-dən çox belə hədiyyə dəstinin satıldığı və qarşısındaki dövrdə tələbatın artacağı da öyrəndik.

OPEC: Azərbaycanın 7 milyard barrel təsdiqlənmiş neft ehtiyatları var

Öten ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib. AZƏRTAC xəber verir ki, bu barədə Neft ixrac edən ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

2017-ci ilin sonuna olan məlumatə görə, Xəzəryani ölkələrdən İranın təsdiqlənmiş neft ehtiyatları 155 milyard 600 milyon barrel, Rusyanın 80 milyard barrel, Qazaxistannın 30 milyard barrel, Türkmenistannın isə 600 milyon barrel olub.

Dünyada təsdiq olunmuş neft ehtiyatlarına görə ilk sırada 302 milyard 809 milyon barrel ilə Venesuela, ikinci yerde 266 milyard 260 milyon barrelə Səudiyyə Ərəbistanı, üçüncü sırada İran (155,6 milyard barrel), dördüncü yerde 147 milyard 223 milyon barrel ilə İraq, beşinci sırada isə 101 milyard 500 milyon barrelə Küveyt qərarlaşır. Dünyada təsdiqlənmiş neft ehtiyatları en az olan ölkə 198 milyon barrel ilə Belarusdur.

Dünya üzrə təsdiq edilmiş xam neft ehtiyatları 1 trilyon 482 milyard 773 milyon barrel olub. Bu həcmi 81,9 faizi, yəni 1 trilyon 214 milyard 209 milyon barreli OPEC-ə üzv ölkələrdir. İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı (OECD) üzrə təsdiq olunmuş neft ehtiyatları 57 milyard 769 milyon barrel, keçmiş Sovet İttifaqı ölkələrinin ehtiyatları isə 118 milyard 886 milyon barreldir.



Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

Iyünün 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmetindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vəsif Talibov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və təşkilat komitesinin üzvleri Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı görülən işləri eks etdirən sərgiye baxıblar.

Sərgidə "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" gümüşdən hazırlanan loqotipi, üzərində loqotip əks olunan döş nişanları, zərflər, poçt markaları, "Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə ve günümüzdə" beynəlxalq konfransının materialları, "Naxçıvan: türk-islam mədəniyyəti abidələri", "İslamda müdrik kəlamlar", "Naxçıvan türbələri", "Naxçıvan hamamları", "Naxçıvan buzxonaları", "Qədim və müasir Naxçıvan" kitabları, "Islam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" loqotipinin tanıtım videoçarxi, "Naxçıvan: türk-islam mədəniyyəti abidələri" televiziya filmi, Naxçıvandakı türk-islam mədəniyyəti abidəlerinin əks olunduğu suvenirlər, həmçinin üzərində logo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanmış əl işləri, müxtəlif aksesuarlar, eləcə də "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" loqosunun əks olunduğu yerli mehsullar nümayiş olundur.

Sərgiye baxışdan sonra Təşkilat Komitəsinin iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov deyib: Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlərin keçirilməsini təmin etmək məqsədile Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 2 iyun tarixli Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin 2016-ci il noyabrın 25-də ilk iclası keçirilmiş, ötən dövrə isə işçi qrupu səviyyəsində yığıncaqlar olmuşdur. Bu gün isə Təşkilat Komitəsinin ikinci iclası keçirilir. İyünün 20-də Naxçıvan Dövlət Muzikili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcəkdir. Bununla bağlı Tədbirlər Planına uyğun olaraq müvafiq hazırlıq işləri görülür.

İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Nətəvan Qədimova görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən "Islam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018" loqotipi hazırlanıb. Həzirdə Naxçıvan şəhərindəki moni-



torlarda, Naxçıvan Beynəlxalq Hava Limanının və Naxçıvan şəhərinin girişində, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində və "Təbriz" otelində loqotip nümayiş olunur. Bundan əlavə, kütüvə informasiya vəsitiində, internet saytlarında və sosial şəbəkələrdə də loqotip tanidlılır. Üzərində loqotip əks olunmuş 100 min ədəd zərf, 100 min ədəd poçt markası, markalar dan ibarət 200 ədəd buklet, 500 ədəd döş nişanı hazırlanıb. Tədbirlər Planına əsasən Naxçıvandakı türk-islam mədəniyyəti abidələrində Mömine Xatın, Yusif Küseyroğlu, Gülistan türbələrinin və Qarabağlar Türbə Kompleksinin ISESCO-nun siyahısına daxil edilmesi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

2017-ci il iyunun 7-də "Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə" beynəlxalq konfransı, dekabrın 6-da "Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısı" mövzusunda konfrans keçirilib. Muxtar respublikanın türk-islam mədəniyyəti abidələrinin təbliği məqsədile çap materiallarının hazırlanması da diqqətdə saxlanılıb. "İslamda müdrik kəlamlar", "Naxçıvan: türk-islam mədəniyyəti abidələri", "Naxçıvan buzxonaları", "Naxçıvan hamamları", "Naxçıvan türbələri" kitabları, "Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə" mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları nəşr olunub. "Islam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" rəsmi internet səhifəsi, "Naxçıvan: türk-islam mədəniyyəti abidələri", "Islam mədəniyyətinin paytaxtı Naxçıvan" televiziya filmləri, "Naxçıvan-2018. İslami mədəniyyəti" videoçarxi, eləcə də "Islam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" loqotipi əks olunmuş suvenirlər hazırlanıb.

Diqqətə çatdırılıb ki, 2018-ci il fevralın 21-də ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində "Naxçıvan İslami mədəniyyətinin paytaxtı kimi" mövzusunda interaktiv dərs keçirilib. Muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin təmir və bərpası da diqqətdə saxlanılır. Hazırda Şərur rayonundakı Yengicə hamamında və Kəngərlı rayonundakı Qarabağlar Türbə Kompleksində əsaslı bərpə işləri davam etdirilir. Eyni zamanda, Naxçıvanın İslami

mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı ISESCO-nun saytına yerləşdirmək üçün "Naxçıvan İslami mədəniyyətinin paytaxtı - 2018" loqotipi, Naxçıvanın müasir göruntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən fotosəkillər seçilərək aidiyyəti üzrə təqdim edilib. Həmçinin muxtar respublikanın mədəniyyət müəssisələrində də "Naxçıvan İslami mədəniyyətinin paytaxtı - 2018" devizi altında tədbirlər keçirilib.

İclasda "Naxçıvan İslami mədəniyyətinin paytaxtı - 2018" açılış tədbirinin programı Təşkilat Komitəsinin üzvlərinə təqdim edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək deyib ki, Naxçıvan şəhərinin İslami mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı müəyyənləşdirilən vəzifelerin icrası ötən dövrde diqqətdə saxlanılıb. Azərbaycan Milli Kitabxanasında Naxçıvanın İslami mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı sərgi açılıb, bütün ölkə kitabxanalarında müvafiq guşələr yaradılıb, mədəniyyət müəssisələrində tədbirlər keçirilib. Eyni zamanda ISESCO-nun saytında "Naxçıvan İslami mədəniyyətinin paytaxtı - 2018" tədbiri haqqında ingilis, ərəb və fransız dillerində məlumat yerləşdirilib. "Naxçıvan İslami mədəniyyətinin paytaxtı - 2018" tədbirinə böyük maraq vardır. Beynəlxalq təşkilatların və islam ölkələrinin yüksək seviyyəli nümayəndələrinin tədbirdə iştirak gözlənilir. Qonaqların Bakı şəhərində qarşılaması və Naxçıvan şəhərində yola salınması ilə bağlı bütün təşkilati işlər görülüb. Muxtar respublikada yaradılan müasir infrastruktur və islami dəyərlərin yaşadılması sahəsində görülen işlər tədbirin yüksək seviyyədə keçirilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov açılış tədbirinə hazırlıqla bağlı tapşırıqlar verərək deyib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvanda "İslam filmləri həftəsi"nin keçirilməsi üçün ölkələri və filmleri müəyyənəşdirəməli, cari ilin sentyabr ayında İslam dinini olduğu kimi təqdim edən filmlərdən ibarət "İslam filmləri həftəsi" keçirilməlidir. İqtisadiyyat Nazirliyi "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" loqotipi əks olunmuş suvenirlərin hediyyələr mağazalarında satışının təşkilini

publikasındaki idaresi avtobuslara ingilis dilini bilən bələdçilər və öz nümayəndələrini müəyyənləşdirənlərdir.

Ali Məclisin Sədri deyib ki, Eko- logiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri ISESCO-nun "Yaşıl şəhər strategiyası" ekspertlərinin görüşünün Naxçıvan Şəhər icra Hakimiyətinin akt zalında keçirilməsini təmin etməli, Azərbaycan Milli Elmlər Akademiyasının Biore-sursular İnstitutu ilə birlikdə Naxçıvan təbii ilə bağlı kitab və fotosəkillərdən ibarət sərgi açılmalıdır. Tədbir iştirakçılarının qarşılaması və yola salınması ilə bağlı məsələlər Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındaki idarəsinə, Mədəniyyət Nazirliyinə və Naxçıvan Beynəlxalq Hava Limanına təşəvvüf olmalıdır.



diqqətdə saxlamalıdır. Tədbirlər Planına əsasən 2018-ci ilde "İslam dini və ailə dəyərləri" mövzusunda konfrans, iyun ayının 20-dək "İslam dəyərləri: ramazan və qurban bayramları" mövzusunda elmi forum təşkil edilməlidir. Təşkilat Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bu tədbirlərin keçirilməsini təmin etməli, İslam dinində ailə dəyərlərinin, eləcə də Ramazan və Qurban bayramlarının mahiyyəti elmi şəkildə izah olunmalıdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındaki idarəsi ilə birlikdə açılış tədbirində iştirak edəcək ölkələrin siyahısını müəyyənləşdirməli, açılış tədbiri üçün eyni ölçüdə 2 ədəd Dövlət bayraqı, ISESCO-nun və üzərində "İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018" loqotipi əks olunmuş bayraqlar hazırlanmalıdır. Açılış tədbirində nümayiş üçün hazırlanmış "İslam mədəniyyətinin paytaxtı Naxçıvan" filmi ingilis dilinə tərcümə olunmalıdır. Dram Teatrın foyesinde "Mənim Naxçıvanım" foto sərgisi təşkil olunmalı, yarım saatlıq konsert proqramı hazırlanmalı, Naxçıvan Biznes Mərkəzində sərgi təşkil olunmalıdır. Rabitə və Yeni Texnologiyalar Nazirliyi açılış tədbirində ərəb və ingilis dillərində sinxron tərcüməni təmin etməlidir. Tədbirin proqramına əsasən iyun ayının 19-20-də qonaqların mədəni-kütləvi tədbirlərde iştirakı və görməli yərlər tanışlığı üçün Nəqliyyat Nazirliyi avtobuslar ayırmalı, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Res-

publikasının idarəsi avtobuslara ingilis dilini bilən bələdçilər və öz nümayəndələrini müəyyənləşdirənlərdir. Ali Məclisin Sədri deyib ki, Eko- logiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri ISESCO-nun "Yaşıl şəhər strategiyası" ekspertlərinin görüşünün Naxçıvan Şəhər icra Hakimiyətinin akt zalında keçirilməsini təmin etməli, Azərbaycan Milli Elmlər Akademiyasının Biore-sursular İnstitutu ilə birlikdə Naxçıvan təbii ilə bağlı kitab və fotosəkillərdən ibarət sərgi açılmalıdır. Tədbir iştirakçılarının qarşılaması və yola salınması ilə bağlı məsələlər Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındaki idarəsinə, Mədəniyyət Nazirliyinə və Naxçıvan Beynəlxalq Hava Limanına təşəvvüf olmalıdır.

Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdırılmasını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinə təşəvvüf olmalıdır. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlər keçirilib, "Naxçıvan xalçaları" və "İslamda müdrik kəlamlar" kitabları ərəb dilinə tərcümə olunub, dövrü mətbuatda məqalələr dərc olunub.

Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdırılmasını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinə təşəvvüf olmalıdır. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlər keçirilib, "Naxçıvan xalçaları" və "İslamda müdrik kəlamlar" kitabları ərəb dilinə tərcümə olunub, dövrü mətbuatda məqalələr dərc olunub.

Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdırılmasını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinə təşəvvüf olmalıdır. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlər keçirilib, "Naxçıvan xalçaları" və "İslamda müdrik kəlamlar" kitabları ərəb dilinə tərcümə olunub, dövrü mətbuatda məqalələr dərc olunub.

Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdırılmasını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinə təşəvvüf olmalıdır. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlər keçirilib, "Naxçıvan xalçaları" və "İslamda müdrik kəlamlar" kitabları ərəb dilinə tərcümə olunub, dövrü mətbuatda məqalələr dərc olunub.

8 iyun 2018-ci il

XİN: Ermənistan tərəfi anlamalıdır ki, işgalçi ölkə ilə 25 ildən artıqdır danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir



Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işgal olunmuş ərazilərində mövcudluğu və işgalin davam etməsi bilavasitə münəaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir.

AZƏRTAC xəber verir ki, bu fikri Azərbaycan Xərici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmet Hacıyev Ermənistanın baş nazirinin açıqlamasını şərh edərək deyib. Hikmet Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamalar münəaqişənin həlli üzrə danışıqlar prosesi ni pozmağa və işğala esaslanan status-kvonu saxlamağa yönəlmış qeyri-konstruktiv addımlardır. Ermənistan rəhbərliyini əldə edilmiş razılıqların kağız üzərində qalması narahat edir, onda BMT Tehlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirmelidir. Bu qətnamələrdə işgalçi qoşunlarının zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-sərtsiz çıxarılması tələb edilir.

"Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqdadavam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşmasına mafiya strukturunun total əsareti və istismarındadır", - deyə XİN-in sözçüsü bildirib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, danışıqlar prosesi ile əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifade edib. Münəaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırlıdır. Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işgal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmamasının təmin olunmasıdır. Ermənistan tərəfi anlamalıdır ki, işgalçi və tacavüzkar ölkə olan Ermənistana 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir.

Sergey Lavrov: "Dağlıq Qarabağ'a dair danışıqların Minsk qrupu formatı ən optimal variantdır"



Dağlıq Qarabağ məsəlesinin həlli barədə Rusiyaın mövqeyi dəyişməz qalır. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu sözləri Moskvada Ermənistanlı həmkarı Zohrab Mnatsakanyan ilə birgə mətbuat konfransında söyləyib.

AZƏRTAC xəber verir ki, RF XİN başçısı "DQR" danışıqlar prosesinə qaytarıla bilərmi?" - sualının cavabında deyib: "Rusyanın mövqeyi dəyişməz qalır. RF-nin mövqeyinə görə, Dağlıq Qarabağ məsəlesi ATƏT-in Minsk qrupu vasitəsilə həll edilməlidir. Azərbaycan və digər dövlətlərlə yanaşı Ermənistan da bu qrupun iştirakçısıdır. Biz Minsk qrupunun həmsədri olan üç ölkədən biri kimi əminik ki, bu, optimal formatdır və Bakı ilə Yerevanın razılığı gelməsinə imkan verə biləcək şərait yaradılması üzrə fransızlar və amerikalılarla birlikdə ümumi, maraqlı və ziddiyətli yətəşkət yoxdur".

S.Lavrov qeyd edib ki, bu istiqamətdə aparılan işlər illər boyu davam edir. O deyib: "Bu işin bəzi mərhələlərində Dağlıq Qarabağın nümayəndələri prosesdə iştirak ediblər. Sonra tərəflər arasında razılaşmaya əsasən danışıqların formatı dəyişdirilib və indiki kimi olub. Əger müəyyən mərhələdə tərəflər Dağlıq Qarabağın danışıqlarda təmsil olunması barədə razılığa gəlsələr, bu, onların qərarı olacaq və biz də bu qərara hörmətlə yanaşacaq".

Xatırladaq ki, erməni jurnalistin sualında belə bir fikir səslənilər ki, Minsk qrupunun həmsədləri, xüsusən Popov deyib ki, "Dağlıq Qarabağ danışıqlar masası arxasına qayıtmalıdır". RF XİN başçısı buna sərt reaksiya verərək qeyd edib ki, Minsk qrupunun həmsədləri heç vaxt "belə etməlidir" deməyiblər. Nazir deyib: "Yeri gəlmışkən, cənab Popov (Rusiya tərəfdən həmsədr) heç vaxt "qayıtmalıdır" sözünü deməyib. Xahiş edirəm bir qədər səliqəli olun, yoxsa biz gülümsəməyə son qoyacaq".

Kolumbiyalı turist: "Azərbaycanda insanlar xoşbəxtlirlər"



Mən velosiped idmanı ilə məşğul oluram. Ötən il qatıldırımdı. Bu il isə Azərbaycana BMX üzrə dünəya çempionatına baxmaq

üçün turist kimi gəlmışəm. Bir idmançı kimi deyə biliyəm ki, Bakının stadionu çox gözəldir. Trek xüsusiyyi və özünəməxsusluğ ilə seçilir. Burada təşkilatçılıq yüksək səviyyədədir". Bunu SIA-ya açıqlamasında Bakıda keçirilən BMX üzrə dünya çempionatına baxmağa gələn kolumbiyalı turist Rafael Guevara deyib.

O, Bakını çox bəyəndiyini, bura turist kimi gəldiyinə görə şad olduğunu vurğulayıb: "Bakı gözəl şəhərdir. Buranın insaları çox qonaqpervərdirlər. Azərbaycanda insanlar xoşbəxtlirlər. Bakının bir çox yerlərində olmuşam. Yarışdan sonra yenə paytaxtinizi gəzəcəyəm".

Vüqar Rəhimzadə: "İşgalçi ölkədə xalq da Ermənistanda bu siyasi idarəçilikdən, terrordan və özbaşınalıqdan bezib"



Bu gün regional və beynəlxalq əməkdaşlıqdan təcrid olunan Ermənistanda xaç, anarxiya və özbaşınalıq davam edir. İster İrvanda, ister bölgələrdə, isterse de Azərbaycanın işgal altında saxlanılan ərazilərində insanlar illərdir ki, xalqı aldadən, ölkəni talayan rejimə qarşı usyan edir, öz etirazlarını bildirirlər. Son günlər Dağlıq Qarabağda qondarma rejime qarşı etirazlar isə daha şiddetli xarakter alıb. Sade insanlar terrorist rejimin əməllerini açıq şəkildə bütün dünyaya car çəkirler. Bunun neticəsi olaraq, artıq qondarma rejimin "baş naziri" istəfa verib. Azərbaycanın işgal edilmiş torpaqlarında-Dağlıq Qarabağda yaşayan ermənilərin gözü, deyəsən, açılıb. Təessüf ki, onlar bunu gec başa düşübələr. İyunun 6-da Möhtərəm Prezidentimiz İlham Əliyev Qafqaz Müselmanları İdəresində təşkil olunan iftar mərasimində çıxışı zamanı bildirib ki, Onun illər ərzində dediyi sözləri erməni xalqı indi deyir. "Mən dünənanın ən ali kursusundan - BMT kürsüsündən Ermənistannın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırımışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistən əvvəlki hakimiyyətini qanlı, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir." Dövlətimizin başçısının bu sözləri bir daha onu göstərir ki, işgalçi ölkədə xalq da bu siyasi idarəçilikdən, terrordan, özbaşınalıqdan bezib." Bu fikirləri KIV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadənin sözlərinə görə, bu gün dünya dəyişir, inkişaf edir, yeni əməkdaşlıqlar qurulur: "Təbii ki, bu sırada Azərbaycan diqqət mərkəzindədir. Ölkəmiz sürətli inkişaf edir, qlobal layihələrin təşəbbüskarı kimi yeni-yeni uğurlara imza atır. Regionda Türkiye, Gürcüstan, İran, Rusiya və digər ölkələrlə ikitərəfli və coxtərəfli qarşılıqlı, faydalı münasibətlər daha da dərinleşir. Ancaq Ermənistən isə yene də kənarda qalır. Səbəb isə melumdur. İşgalçılıq və terror siyaseti bu ölkəni və erməni xalqını uçuruma aparr. Möhtərəm Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, Ermənistanda iqtisadi böhran, demografik böhran yaşaşır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, inkişaf üçün heç bir perspektiv yoxdur. Erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. Hesab edirəm ki, dövlətimizin başçısının bu tezisləri işgalçi ölkəyə, dünya iqtimatı yoxdur. Həm dünya birliyi, həm də erməni xalqı bütün bunlardan nəticə çıxarımlı, işləğiyə təzyiq göstərilənlə, torpaqlarımız azad edilməlidir."

"İki sahil" qəzətinin baş redaktoru qeyd edib ki, ölkəmiz regionda hər zaman mehriban qonşuluq siyaseti yürüdüb: "Azərbaycanın heç kimi torpağında gözü olmayıb. Hər zaman çalışmışqı ki, qonşu dövlətlərlə mehriban, sülh şəraitində yaşayaq, əməkdaşlıq edək. Təessüf ki, Ermənistən terrorçu rejimi torpaqlarımızın 20 faizini işgal edərək regiona sülh deyil, müharibe getirib. 25 ildər ki, bu ölkə regional təhlükəsizliyə böyük əngel yaradır. Cənab Prezidentimiz de bildirdiyi kimi, ümidi edirəm ki, Ermənistən yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvələrini təkrarlamayacaq, münəaqişənin tezliklə həll olunması üçün ciddi işlər görecək. Bununla Cənubi Qafqazda sülh bərpa oluna bilər."

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəaqişəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Biz illərdir ki, bunu deyirik. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Bütün dünya bunu bilir. BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə de qeyd edilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistən tərəfindən işgal edilib. Rəsmi sənədlərdə, həmçinin, vurgulanır ki, Ermənistən bu işgalə son qoymalı, Azərbaycanın torpaqları azad edilməlidir. Təessüf ki, işgalçi ölkə bu çağırışlara möhəl qoymur. Ölkəmizin iqtisadi, hərbi gücü, siyasi çökisi və nüfuzu durmadan artır. Möhtərəm Prezidentimiz qeyd etdiyi kimi, biz ardıcıl siyaset aparmaqla istədiyimizə nail olacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.

Paşinyan: "Ermənistanda keçirilən bütün seçkilər saxtalaşdırılıb"

Ermənistən Baş naziri Nikol Paşinyan hesab edir ki, indiyədək ölkədə keçirilən demek olar bütün parlament və prezident seçkiləri saxtalaşdırılıb.



AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəber verir ki, Paşinyan bunu iyunun 7-də respublika parlamentində çıxışı zamanı bildirib.

"Mən hesab edirəm ki, 1991-ci ildə keçirilən prezident seçkilərindən və 1999-cu ildə keçirilən parlament seçkilərindən başqa digər bütün seçkilər saxtalaşdırılıb. Bunun üçün fiziki məhvənə başlamış, seçki prosesi zamanı rüşvətə qədər bütün qanunsuz vəsaitlərdən istifadə olunub", - deyə Ermənistən Nazirlər Kabinetinin rəhbəri bildirib. O, həmçinin bu proses səbəbindən ölkədə əxlaq qaydalarına zidd atmosferin yaranıdığını qeyd edib.

"Ermənistənda bütün qüsurlu hadisələrin bununla birbaşa əlaqəsi var. Yeni hökumət belə proseslərin kökünü kəsməli, azad və demokratik parlament seçkiləri keçirməlidir", - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistən parlamentində Paşinyan hökumətinin yeni programının müzakirəsi davam edir. Nazirlər Kabinetinin ve onun rəhbərinin gelecekdə fealiyyət göstərməsi məsəlesi və yeni parlament seçkilərinin keçirilməsi perspektivi programın parlament tərəfindən qəbul edilməsindən və ya redd olunmasından asılıdır.

Estoniyalı qonaq: "Bakıda gəzmək insana zövq verir"



Oğlum Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında mübarizə aparr. Onuna birlikdə Azərbaycanda gəldiyimə gərə şad. Bura menim çox xoşuma gəlir". Bunu SIA-ya açıqlamasında ölkəmizdə keçirilən BMX üzrə dünya çempionatına baxmağa gələn estoniyalı qonaq Kadri Raid deyib.

O, dünya çempionatının təşkilatı işlərinin yüksək səviyyədə olduğunu vurğulayıb: "İlk dəfədir Azərbaycanda oluram. Bura geləndə Bakının bir çox yerlərini gəzmişəm. Paytaxtında gəzmək insana zövq verir. Şəhər mənim üçün çox maraqlıdır", - deyə qonaq əlavə edib.

Hikmət Babaoğlu: "Prezident İlham Əliyev iftar mərasimindəki nitqində bir sıra mühüm mesajlar verdi"

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətile təşkil olunmuş iftar mərasimindəki nitqində bir sıra müümət məsajlar verdi. Əgər bunların bir hissəsi sosial-iqtisadi və sosial-mənəvi xarakterli idisə, digər müümət hissəsi hazırlıq münasibətlər şəraitində yeni siyasi reallıqlar və onların perspektivləri ilə bağlı idi. Bu kontekstde Prezident Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ probleminin həlli məsələsini öne çəkərək dünya iqtimaiyyetinə, o cümlədən Ermənistana, problemi həll etmək üçün öhdəlik götürməş beynəlxalq və regional təşkilatlara mesajlar verdi, Azərbaycanın prinsipial mövqeyi ilə bağlı fikirlərini bildirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzətinin baş redaktoru Hikmet Babaoğlu deyib.

Hikmet Babaoğlu qeyd edib ki, beynəlxalq münasibətlər sisteminin ən yeni tarixi mərhələsində xeyli dərcədə strateji keyfiyyət dəyişiklikləri baş verib. Yeni dünya nizamına doğru müümət addımlar atılıb. Bu proses dinamikdir və multipolyar dünya nizamı üçün yaxşı perspektivlər yaradır. Azərbaycan bu prosesdə daim ərazi bütövlüyüümüzün bərpası məqsədini prioritet kimi müəyyənleşdirərək özünə yeni müttəfiqlər qazanmaqla Ermənistən ənənəvi şimal və cənub müttəfiqlərini də öz tərefinə çəkməyi bacarıb. Bununla paralel olaraq, beynəlxalq təşkilatlarla və beynəlxalq iqtimai rölyələ də xüsusi işlər aparılıb və ümumi mövqə lehimizə dəyişib. Azərbaycan Ermənistəni idarə edən hərbi xunta dikturasını ifşa edə bilib. Ona görə də Prezident İlham Əliyev öz nitqində dedi ki, onun illər ərzində dediyi sözləri indi erməni xalqı deyir. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanda iqtisadi böhran, demografik böhran yaşanır, ölkə boşalar, hər il on minlərlə insan ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Azərbaycan Ermənistəni iqtisadi, siyasi, nəqliyyat dalanına çevirir.

"Göründüyü kimi, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda müümət keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə problemin həllini dikte edir, çünki acliq və səfələt içərisində yaşayan Ermənistən Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlaya bilməz. Prezident İlham Əliyev məhz bu reallıqlardan çıxış edərək Ermənistən ənənəvi hakimiyyətinə çağırış etdi və dedi: "Ümid edirəm ki, Ermənistən yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayaçaq və münəqşənin tezliklə həll olunması üçün ciddi işlər görücək və imitasiya naminə yox, real danışçılar prosesinə start veriləcək".

Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqışının həllini tələb edirik, bizim buna haqqımızdır. Ümid edirik ki, bu məsələ danışçılar yolu ilə tezliklə öz həllini tapa bilər. Bu fikirlərin bir qədər daha qlobal şəhəri belə nəticəyə gəlməyə imkan verir ki, Dağılıq Qarabağ probleminin həlli bütövlükdə Qafqaza sülh və əmin-amanlıq getirə bilər. Bu da həm Cənubi Qafqaz üçün rıfah və sabitlik, həm də regionda strateji maraqlı olan ölkələr üçün yeni əməkdaşlıq perspektivləri deməkdir", - deyə Milli Məclisin deputatı bildirib.

Arzu Nağıyev: "Azərbaycan milli dəyərlərə qiymət verən dövlətdir"



Bu gün Azərbaycan tolerant və multi-kultural dəyərlərə daim hörmət edən bir dövlətdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib. Siyasi şərhçinin sözlərinə görə, bir müsəlman inancı dövlət olaraq bütün dinlərin də öz yeri var: "Bu dəfələr qeyd olunub. Hətta bir neçə böyük dövlətlərin rəhbərləri də Azərbaycanda olan tolerantlığı bir etalon kimi götürərək buna uyğunlaşdırması məsələsini qeyd edir. Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətində keçirilən iftar mərasimində də qeyd etdiyi kimi, Azərbaycan daima milli dəyərlərə qiymət verən, dini etiqad hissələrinə hörmətə yanaşan bir dövlətdir. Düşünürəm ki, bu istiqamətdə də biz öz siyasetimizi aparırıq. Buna görə də bütün dünya dövlətləri arasında, beynəlxalq arenada Azərbaycan dünyəvi dövlət olaraq, eyni zamanda dini etiqadlara hörmətə yanaşan bir dövlət kimi tanınır".

Azərbaycan və Ermənistən qoşunlarının temas xəttində növbəti monitoring keçiriləcək

ATƏT-in fealiyyətdə olan sədrinin şəxsi nümayəndəsinin manadatına uyğun olaraq, iyunun 8-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistən qoşunlarının temas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, monitoringi Azərbaycan tərefində ATƏT-in fealiyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yovığ və Saymon Tiller keçirəcəklər. Ermənistən silahlı qüvvələri tərefindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoring şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru tərefində aparılacaq.



Milli Məclisin gənclər və idman komitəsində tədbir keçirilib

Iyunun 7-də Milli Məclisin gənclər və idman komitəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan parlament Aparatının rəhbəri Səfa Mirzəyev Milli Məclisin gənclər və idman komitəsinin sədrini olmuş Fuad Muradovun bir neçə həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərencamı ilə Diaspora İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildiyini xatırladıb. O, F.Muradovun bu sahəyə yeni nəfəs getirəcəyinə və ölkəmizdə bu vacib istiqamətin güñün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifade edib.



Milli Məclisin ötən iclasında gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev komitənin yeni sədrini seçdiyi vurgulayan Aparat rəhbəri burada görülən işləri, hazırlanın qanun layihələrini, ölkədə gənclər və idman siyasetinin inkişafında komitənin rolunu yüksək qiymətləndirib.

Tədbirdə iştirak edən Diaspora İş üzrə Dövlət Komitəsinin sədrini Fuad Muradov ona göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, bundan sonrakı fealiyyətində də öz iş prinsiplərinə sadıq qalacağını, diaspor təşkilatlarının fealiyyətinin səmərəliliyinin artırılması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Sonra gənclər və idman komitəsinin sədrini Ülvi Quliyev ona göstərilən etimada görə Milli Məclis rəhbərliyinə minnətdarlığını bildirib. O, 2015-ci ilde yaranan komitədə təməli qoyulmuş ənənələrin bundan sonra da səyle davam etdiriləcəyini söyləyib. Tədbirdə iştirak edən hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədrini Əli Hüseynli, deputatlardan Kamran Nəbəzadə, Mahir Abbaszadə, Adil Əliyev, Azər Badamov, Sevinc Hüseynova, Elədəniz Səlimov, Elşad Həsənov keçmiş həmkarları Fuad Muradova gələcək işlərində uğurlar arzulayıblar.

Elçin Mirzəbəyli: "Prezident İlham Əliyevin xəbərdarlığı Ermənistən yeni hakimiyyətinə verilən şansdır"



Ermənistənə və Azərbaycanın işğal altında olan ərazilərdə formalasdırılmış separatçı bölgədə baş verən hadisələr, Yerevandakı kriminal rejimə və onun Xankəndidəki oyuncaq törəməsine qarşı keçirilən kütləvi aksiyalarda səsləndirilən şüarlar, etiraz bəyanatları Azərbaycan Prezidentinin illər ərzində BMT-nin və digər beynəlxalq təşkilatların kursurlarından səsləndirdiyi fikirələrin etirafıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. E.Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyev Ermənistənə uzun illər boyu qanunsuz yollarla hakimiyyətə sahiblənmış və kütləvi etiraz aksiyaları neticəsində istefaya məcbur edilmiş hərbi-cinayətkar xuntanın quldur, qanıçen, insanlıq əleyhinə cinayətlər töredən, bəşəri dəyərlərə, qanunun alılıyinə, beynəlxalq hüquqa meydan oxuyan rejimin nəinki azərbaycanlıların, hətta ermənilərin də düşməni olduğunu bəyan edib, dünyani bu rejimin cinayətkar mahiyətinə və əməllərinə diqqətlə yanaşmağa çağırıb. Amma təessüb ki, bu cinayətkar rejimin bəlli bir zaman kəsiyində himayə olunması terror dövlət siyasetinə çevirən, qəddar usaq qatillərindən ibarət cinayətkar grupun hakimiyyətinin ömrünün uzanmasına səbəb olub. Bunu ziani isə yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan danışçılar prosesinə, regionda davamlı sülhün və əmin-amanlığın bərpa olmasına deyil, həm də erməni xalqına və onun mənafeyinə dəyib. İşğal faktoru üzərində yürüdülən mili-tarist siyaset, neofaşizm təbliğatı, qonşu dövlətlərə qarşı ərazi iddialarının, qonşu xalqlara qarşı dözümsüzlüyün təsviqi və yaritmaz idarəcilik Ermənistənə regionda həyata keçirilən bütün layihələrdən kənardır qoyub, əhalinin ölkədən qaçmasına, yaxud olduqca ağır, məşqəqəli sosial şərtlərlə altında yaşamasına zəmin yaradıb. İşğal eyforiyası iflas, total depressiya ilə əvez olunub. Azərbaycan öz ədalətli mövqeyinə, təbii resurslarına, insan potensialına söykənərək yürüdüyü sabit və uzaqgörən siyaset dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistənə iqtisadi, siyasi, nəqliyyat dalanına çevirir. Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyması, dinc birləşməyədir.

Siyasi ekspert bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərdə, Dağılıq Qarabağda formalasdırılmış separatçı, cinayətkar rejimə qarşı həyata keçirilən etirazlar da buradakı real vəziyyət haqqında Prezident İlham Əliyevin bu gündək səsləndirdiyi fikirlerin təsdiqidir. Xankəndidə etiraz aksiyası keçirən ermənilər qanunsuz silahlı birleşmələrin əlinde girov olundular, heç bir hüquqlarının tanınmadığını, zorla hərbi əməliyyatlara cəlb edildiklərini, özlərinin həbs düşərgəsində hiss etdiklərini bildirirler. Azərbaycan Prezidenti en yüksək kursurlərdən dəfələrə bəyan edib ki, işğal altındakı torpaqlarımızda yaşayan etnik ermənilər İrəvandakı cinayətkar rejimin və onun Xankəndidəki oyuncaq elaltılarının girovlarından təsdiqidir. Bu ərazilər beynəlxalq və milli hüququn nəzaretiindən kənardır terror qruplarının və digər qanunsuz hərbi birleşmələrin təlim mərkəzine çevrilib. Tərədilən cinayətlərin, buraxılan səhvələrin etiraf edilməsinin, ilk növbədə, bütün burlardan nəticə çıxarılmasına yol açmalı olduğunu deyin siyasi ekspertin fikrine, eger Ermənistənə yeni hakimiyyəti baş verənlərdən neticə çıxaracaqsa, öz xalqının mənafeyi namine konstruktiv mövqə sergiləyəcəkse, şübhəsiz ki, o zaman dayanıqlı sülh mümkün olacaq. Ermənistənə bir dövlət kimi mövcudluğu Azərbaycandan asılıdır. Çünki regionun iqtisadi inkişafının açarı Azərbaycanın əlinədir. İşğala son qoysularsa, bu qapılar Ermənistənən da üzünə açıla bilər. Əks təqdirdə, Ermənistənəndən daha ağır günler gözləyir. Proseslər son və həlliəci mərhələyə qədəm qoyur. Azərbaycan Prezidentinin regionun inkişafını, təhlükəsizliyini, bütün bölgə xalqlarının rifahını təmin etmək üçün işləyəcək bir lider kimi növbəti xəbərdarlığı da bununla bağlıdır. Prezident İlham Əliyevin xəbərdarlığı Ermənistənə və onun yeni hakimiyyətinə verilən şansdır. Bu şansdan istifadə etmək münəqşənin dinc və ədalətli həlline nail olmaq mümkündür. Bu halda Ermənistən bir dövlət kimi mövcudluğunu qoruya, iqtisadiyyatını inkişaf etdirə, erməni xalqının rifahını təmin edə bilər. Əks təqdirdə, Azərbaycanın ardıcıl siyaseti, iqtisadi və hərbi güc, daim artmaqdə olan geosiyasi ehemiyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əsas vasitəye çevrilecek. Bu halda isə Ermənistənəndən daha acınacaqlı bir perspektiv gözləyir.

Ermənistandakı son rəngli inqilab yalnız hakimiyətdə rəhbərliyi dəyişə bilib və idarəe-lunmaz kütənin köməyi ilə yeni rəhbər Nikol Paşinyana ancaq postsovvet məkanının ən ağır Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsi kimi məsələləri miras qalıb. Ermənistən dövlət idarəciliyində, diplomatiyada zərrə qədər təcrübəsi olmayan, küçədən gəlmış baş naziri, inqilabçı Paşinyan, ölkəsinin birinci şəxsinə çevrilib və artıq öz siyasi mahiyyətini göstərməyə başlayıb.

Küçədən gələn baş nazir və onun hökumətə təyin etdiyi yeni üzvlər rusofob şəxslərdir

Ermənistən yeni baş nazirinin hökumətə təyin etdiyi yeni üzvlərin, demək olar ki, hamısı rusofob şəxslərdir. Kütlenin küçədən gələrək baş nazir təyin etdiyi Nikolun hökumətə yeni təyin etdikləri arasında vaxtılıq Putini, hətta açıq şəkildə tehqir etmiş şəxslər də var. Yeni yeni təyinatların hamısı Rusiya əleyhinə olan şəxslərdir və bunu özləri belə gizlətmirlər. Maraqlıdır, Paşinyan tərefindən yeni təyin olunmuşları Rusiyadan nərazi salan nədir? Yaxud bu vaxta qədər Rusyanın kölgəsində öz mövcudluğunu qoruyanlar, ezmək, hətta yox olmaq təhlükəsindən, məhz Rusiya sayəsində sığortalanalar harada sığınacaq tapdları ki, havadarlarının üzünə belə ağa oldular?

Artıq Rusiya kanallarının Ermənistən efrindən yüksədirilməsi prosesi də başlayıb. Simasını tez-tez dəyişməkdə mahir olan Ermənistən bu dəfə Rusiya kimi qoruyucusuna, sözün əsl mənasında, böyük qardaşına, özü də hər zaman, neinki maddi, hətta hərbi dəstəyini belə əsirgəməyen arxasına-dayağına saymazlıq nümayiş etdirir və əsl nankor simasını açıb ortaya qoyur. Ermənistəndə artıq rus kapitalının səxişdirilməsi prosesi gedir. Cox güman ki, bu gedişlə növbəti mərhələdə rus dilinin səxişdirilməsinə cəhd olunacaq və heç kim zəmanət verə bilməz ki, Ermənistən kimi nankor siyaset yürüdən bir dövlət tezliklə rus məktəblərinin de səxişdirəcək.

Ermənistən özü özünü Qərbin oyunlarına alət edərək, qeyri-stabil bir duruma salıb

Ermənistən ictimaiyyəti də, Paşinyan özü də çox yaxşı başa düşür ki, öz torpaqlarını qaytarmaq istəyən Azərbaycandan Ermənistəni "qorumaq" üçün ermənilərin russlardan başqa arxası və dayağı yoxdur. Bu gün "ingilis bayrağı" kimi gah bu, gah da başqa istiqamətə əsən, daim harasa meyilli olan Ermənistən üçün dayaq nöqtəsi və sığınacaq vacib şərtidir. Əks təqdirdə, bir dövlət olaraq, mövcudluq məsələsi belə müzakirə mövzusuna çevriləlidir. Hazırda Ermənistən özü özünü Qərbin oyunlarına alət edərək, qeyri-stabil bir duruma salıb. Amma əslində, Qərbin dayağına və dəstəyinə zərər qədər gümanı da yoxdur. Heç Qərb onlara belə bir söz də verməyib, ümidi də verməyib.

Soçiədə Avrasiya İqtisadi Birliyi ali şurasının toplantısında meydalarında Rusiya prezidenti Vladimir Putinlə görüşündən də Paşinyan erməni hiyləgərliyi ilə çox dəstək umur. Lakin Rusiyayönü kursdan uzaqlaşan Paşinyanın və Ermənistənin ümidi əbəsdir. Soçi səfəri və Putinlə görüşdən qabaq erməni hiyləgərliyi ilə Rusiya qarşısında təzimlə salam verən Nikol bundan sonra Rusi-

Küçədən gələn baş nazirin iki üzü və iki hakimiyətliliyi



yanın etimadını qazanacağına heç ümidi etməsin. Bu görüşü iki dövlət başçısının bir-biriyle tanışlığı baxımından önemli temas kimi dəyərləndirən prezident köməkçisi Yuri Uşakov, onsu də təxmin olaraq bildirib ki, ikitərəfli əməkdaşlığın müzakirəsi başlangıç üçün dərin olmayıcaq.

Paşinyan diplomatik münasibətlərə və bütün ölkəyə görə böyük məsuliyyət altında olduğunun fərqindədir

Nikol Paşinyan, artıq dərk etmək məcburiyyətindədir ki, diplomatiya küçələrdə dal çantasıyla yüyürmək deyil və küçədən gələn biri üçün, Qərbin əl oyuncağı üçün bu, heç də asan olmayıcaq. Diplomatik münasibətlərə və bütün ölkəyə görə böyük məsuliyyət altında olduğunun fərqində olan baş nazirin hansı durumda olduğunu təxmin etmək çətin deyil. Nəzərə alsaq ki, Azərbaycan Rusyanın strateji tərəfdəsidir və Ermənistən da Azərbaycanla savaş durumundadır, həm də Rusiyadan üz döndərib, çətin ki, Paşinyan bu vəziyyətdə ölkəsinə ciyinlərində daşıya bilsin.

Paşinyanın ciyinlərinə düşən ağırlıq təkcə Ermənistəndəki vəziyyətlə bitmir və öz ölkəsinin əhalisinin ağırlığı yegane müzakirə mövzusu deyil. Ermənilər təkcə Ermənistəndə məskunlaşmayıb və nəzərə alsaq ki, Rusiyada həddindən çox erməni var, işlər bir az da qəlizləşir. Ona görə ki, hazırda Rusiyada yaşayan çoxlu sayıda erməni imtiyazlı şərtlərə malikdir və onlar heç də bu imtiyazlardan məhrum olmaq niyyətində deyilərlər. Təbii ki, onlar da Ermənistən yeni siyasi rəhbərliyinin yürütdüyü kursdan razı deyillər və çox güman ki, bu kursun mənfi təsirlerini tezliklə öz üzərlərində hiss edəcəklər. Bezi ləri isə, ola bilsin ki, yaxın zamanında Rusiyani tərk etmək və Ermənistənda məskunlaşmaq məcburiyyətində qala-caqlar. Bu isə, onsu da əhalisinin acıcaqlı durumunun öhdəsindən gələ bilməyen Paşinyan və səfəlet içinde olan Ermənistən üçün daha acıcaqlı vəziyyət və edir. Açılıq, ehtiyac və yaşayış şəraitinin daha da pis olacağından xəber verir.

Şər simvolu sayılan Sorosun əlinə baxan ölkə və onun rəhbərliyindən

Sorosun əlinə baxan ölkə və onun rəhbərliyindən

Azərbaycan əleyhinə hər şey gözləmək olar

Yeni təyin etdiyi dövlət adamları da daxil olmaqla, Nikol özü də Qərbin oyuncağıdır və bu səbəbdən də, məhz Rusiyadan üz çevirib. Yeni təyin olunanların bele Soros kimi bir iblisin əlində olduğu da gizli deyil. Belə olan halda, ya Paşinyandan, onun yeni təyin etdiyi dövlət adamlarından, ya da onun rəhbərlik etdiyi dövlətdən Azərbaycan hansı müsbət addımlar gözləyə bilər? Soros nə vaxtdan Azərbaycanın yaxşılığına, ölkəmiz naminə çalışan olub? Dünyanın şər simvolu sayılan Sorosun əlinə baxan, onun idarəciliyi altında olan ölkə və onun rəhbərliyi, əlbəttə ki, Azərbaycan əleyhinə bütün əməllərə qol qoymağa hazırlıdır. Yaxud daim ölkəmizə qarşı ikili standartlarla çıxış edən Qərbin idarə etdiyi Ermənistəndən Azərbaycanın maraqlarına hörmətlə yanaşacağını gözlemeyin sadələvhələkdir.

Qərbin də Qafqazla bağlı planları var və bu planlar içərisində Azərbaycanın mövqeyi zərər qədər də nəzərə alınır. Qərbi maraqlandıran bu regionda öz mövqeyini və nəzərat mexanizmini gücləndirmək və təsir imkanlarını artırmaqdır. Məhz bunun üçün ilk dəfə Azərbaycanda Qarabağ oyununu ortaya atsa da, bununla kifayətlənmədi. Ardınca Ermənistəni qarışdırıcı, xalqı ayağa qaldırıb küçələrə tökməklə idarəolunmaz bir xaos yaratdı ki, idarəetmə rıçaqlarını öz əlinə alıssın. Onsu da qarmaqarışılıqla meyilli olan bir xalq kimi ermənilərin xisətindən də məharetlə istifadə edib ölkəni yaman güne qoydu və indi müşahidəçi kimi kənardan vəziyyəti seyr edir. Ermənistən indi çətin durumda olduğunu dərk etsə də, geriye yol yoxdur. Nə Qərbe yox deyə bilir, nə də Rusiyaya. Qərb Gürcüstəndə indi Saakaşvilini getirib, yeni bir çaxnaşma yaratmaq niyyətindədir. Məqsəd birdir və Qafqazda olan qarşıqliqlı Qərbin maraqlarına uyğundur. Ola bilsin ki, gec də olsa, Paşinyan özü də bunu dərk edib və indi vəziyyətə nəzəret etmək üçün erməni hiyləgərliyinə el atıb. Məhz buna görə də, özünün nə Qərbyönlü, nə də Rusiya-yönlü siyasetçi olduğunu deyir.

İnqilabçı baş nazirin bəyanatları bir-birinə ziddir və ruslar qarşısında olduğu kimi, azərbaycanlılar qarşısında

da sifətdən-sifətə düşəcəyinə şübhə yoxdur

Rusiya əleyhinə çıxış edən dünənki inqilabçı yeni bir don geyib və hərbi müqaviləri yada salaraq, silah elde edilməsi üçün üzdən-üzə, sifətdən-sifətə düşür. Artsaxın, yəni Qarabağın adından "danışçıları Artsax aparmalıdır" deyən baş nazirin və bir zaman, "Yaşasın Ermənistən Respublikasının ayrılmaz hissəsi olmalı olan Dağlıq Qarabağ Respublikası!" şəhəri ilə çıxış edən inqilabçının bəyanatlarının hamısı bir-birinə ziddir. Təbii ki, Paşinyanın bu populist ritorikası populist fealiyyətə əvəz olunsa, yəni rəsmi irəvan Qarabağın müstəqilliyini birtərəflı qaydada tanışa, ya da onun Ermənistənə birləşdirilməsini bildirse, Azərbaycan mühərribə ilə cavab verməli olsa, heç şübhəz ki, küçədən gələn baş nazir yənə də öz sözünü tekzib edəcək, indi ruslar qarşısında olduğu kimi, azərbaycanlılar qarşısında da sifətdən-sifətə düşəcək, erməni simasını ortaya qoymaçq.

Yada salaq ki, münaqişə 2016-nın aprelindən güclərəsindən keçib, amma Rusyanın səylərlə tez bir zamanda neytränləşdirilib və hər an Azərbaycan Ermənistənə, küçədən gələn Paşinyan hakimiyətini də öz hərbi qüdrəti ilə sarsıda bilər. İndi Qərb-le Rusiya arasında qalan və her ikisine yalnızlıqları Ermənistən vəziyyəti göz qabağındadır. Hələ bundan sonra nələrinə baş verməyəcəyinə kimse zəmanət verə bilməz və Ermənistəndən daha hansı tələtümərin olacaqı belli deyil.

İki hakimiyətliliyin hökm sürdüyü Ermənistən ən yaxın zamanda məhvə məhkumdur

Ermənistəndə iki hakimiyətliliyin nə qədər çox çəkəcəyini söyləmək çətindir. Çünkü Paşinyan yalnız Seçki Məcəlləsi dəyişildən sonra erkən parlament seçkiləri keçirilməyə hazırlanır. Buna vaxt sərf ediləcək və ola bilsin, parlamentdə mandat çoxluğuna malik Respublika Partiyasından olan deputatların sərt müqaviməti ilə də qarşılacağı gözləniləndir. Paşinyan artıq bir dəfə onları öz namızedliyini baş nazirliyə tesdiqləməyə məcbur edib. Nikol seçki qanunvericiliyinin dəyişilməsile bağlı öz niyyətini həyata keçirə biləcək, ya yox, hele bəlli deyil. Çünkü artıq inqilab onun da resursunu tükdər. Küçə və meydanlarda toplaşan insanların basqısı, təsiri, xofu altında deputatları qərar qəbul etməyə məcbur etmək nə dərəcədə düzgün dür və bu gün demokratiya komuflyaj örtüyüne bürünən Ermənistən yeni hakimiyətinin ölkədə bərqərər etmək istədiyi demokratiya budur.

Qərbin Ermənistəndə görmek istədiyi demokratiya kütənin qızışdırılmasıdır, yoxsa qızışdırılmış kütənin xofu ilə qanunlara təsir edib, onları istədikləri kimi dəyişdirmek? Belə Qərb Ermənistən hakimiyətindəki dəyişiklikləri öz maxinasiyaları ilə, kütənin dağıdıcılığı qorxusu ilə həyata keçirməyi, öz istəyini dikte etməyi demokratiya hesab edir? Yoxsa Paşinyan elə zənn edir ki, meydandan, küçədən gələb hökuməti elə alacaq və onu ağa günə çıxaracaq? Hələ də Qərbin bu yolda ona dəstək olacağına inanır mı? Hər bir haldə, yəni Paşinyan, onun adamları, bütün Ermənistən belə inansa da, inanmasa da özü bilər. Amma küçədən gələn bu baş nazir və onun hakimiyəti altında olan ölkə vətəndaşları belə bilməlidirlər ki, Ermənistən inqilabçılar yolundan çıxmama, indiki durumu dəyişməsə, iki hakimiyətliliyə son qoymasa, onun ən yaxın zamanda mehv olub sıradan çıxması labüddür.

Inam IMRANOĞLU

Qlobal internet şəbəkəsinin inkişafı bu istiqamətdə bir sıra məsələlərin qanunvericiliyklə tənzimlənməsini zəruri edir

Milli Məclisin deputati Sona Əliyevanın yap.org.az-a müsahibəsi

- *Sona xanım, bildiyimiz kimi, müasir dövr internet əsri kimi səciyyəvidir. Azərbaycanda da əhalinin böyük hissəsi internet istifadəçisidir. Sizcə, virtual aləmün üstünlikləri ilə ya-naşlı, nə kimi zərərlə cəhatləri var?*

- Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəsiz vəziyyətə getirir. Düşnürəm ki, gələcəkdə virtual aləm də müəyyən qanunvericiliyklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericiliyklə ise tek mülkədir. Virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, login və nikle dünsünə mövcudluğunu vardır. Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq. İnsan adətən, şüuraltı olaraq mühitdə sərhədlər qoymayan her bir şeyi təhlükə olaraq qarayır. Bizim evimiz, cəmiyyətdəki münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar, ümumiyyətlə mühitdə aramızda sərhəd qoyan her bir şey bizim üçün nisbi də olsa təhlükəsizlik, qorunduğumuz hissini yaradır. Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən mehrumluq, həmçinin bizim "təhlükəsizliyimizi" təmin edəcək heç bir baryer və sərhəd yoxdur. Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz si-indirilib, mənim aləmimdə bu yad adəmin mənim evimə soxulması kimi bir haldır. Nəzərealsaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəksi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır; buna müdaxilə hər an baş verə bilirse deməli biz təhlükədəyik.

Cox qarşılaşıdığımız adı bir hali misal getirmək istəyirəm, fikir vermisinizse kompyuterinizde və ya telefonunuzda hər hansı bir mövzunu axtarırsınızsa, sonradan elektron poçtunuza və ya sosial şəbəkədəki profilinizə həmin mövzu ilə bağlı reklamlar və ya tövsiyələr gəlir. Bu halın özü göstərir ki, internetdə bizim konfidensiallığımız tamlığı ilə təmin olunmur və hardasa bizim məlumatlara çıxış var, baxmayaraq ki, kompyuterimizdə və digər istifadə etdiyimiz elektron eşyalarda internetdə təhlükəsizlik ilə bağlı müxtəlif programlardan istifadə edirik.

- *Xüsusilə uşaqlar və yeniyetmələrin nəzarətsiz şəkildə virtual məkanda mövcud-*



luğu hansı problemlər yarada bilər?

- Günümüzün reallıqlarından biri də odur ki, televizor, kompyuter və digər texnoloji avadanlıqlar uşaqlarımızın ilk tərbiyəcisi... Valideyinlərə və özümüzə sual verək, gün ərzində uşaqlarımıza nə qədər vaxt ayırırıq, dünnya və virtual aləmdə necə vaxt keçirəməsindən tam olaraq məlumatlılığımız? Sirr deyil ki, sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bezen bilerəkdən və ya biməyərkəndən şantaja, təhqirə, təhdidə məruz qalır, her gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır, bezen intihara və evdən qaçmaya təhrif olunur, bura qorxu və həyəcan məzmunu müxtəlif informasiyada daxil etsək, mənzərə tam olur... Burda internetin və sosial şəbəkələrin pis və təhlükə dolu olduğu fikrini yaratmağa çalışırıq, lakin, təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzaretsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkin təhlükə və hadisələr haqqında düşünməye dəyər.... Reallıqda isə bununla bağlı bir çox hadisələrin de şahidi olmuşqu.... Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagelməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri müəyyənlik hökm sürür. Adətən, küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmış, bu cür münasibətlərdən ehtiyat edirik.

- Bu məsələlərin qanunvericiliyklə tənzimlənməsi nə dərəcədə reallır?

- Dünyanın istenilən nöqtəsindən istenilən adama çıxış mövcuddur və fiziki olaraq bu aləmdə olmadığımız üçün şüuraltı olaraq yad insanla temasdan qorxu hissini keçirmirik, bununla da istenilən tanımadığımız adamlı əlaqə qurur, yazışır, bəzən isə dostlaşırıq. Bəs gözü müzdən kənarə qoymadığımız uşaqlarımızı necə bu nəzaretsiz dünyada olmasına imkan veririk? Normal həyatda uşaqların məhdudlaşdırılmış və ya qadağan olunmuş qeyri etik, qeyri qanuni və bu kimi digər çap vasitə-

lərinə əl çatanlığı çox azdır, internetdə isə istenilən informasiya açıq bufetdə olduğu kimidir, seç və götür...

Bəlkə mənim baxışlarım yərincə sərt və mühafizəkarlıq, lakin mən düşünürəm ki, uşaqların internetdə müəyyən saytlara və əsasən de sosial şəbəkələrə girişinə müəyyən məhdudiyyətlər qoymalıdır və buna ciddi nəzarət olmalıdır.

Üzvü olduğum parlamentin İnsan hüquqları komitəsində bu yaxınlarda çox əhəmiyyətli və vacib olan "Uşaqların zərərlərini qorunması haqqında" Azərbaycan Respublikasının qanunu müzakirəyə çıxarıldı və həqiqətən də çox dəyərli, maraqlı təkliflər irəli sürüldü.

- "Uşaqların zərərlərini qorunması haqqında" qanun layihəsinin əhəmiyyəti nədən ibarətdir?

- Qeyd etdiyim kimi, bu sənəd çox vacibdir. Və mən də qanunla bağlı müəyyən təkliflərə çıxış etmişəm. İlk növbədə, qeyri-qanuni və qeyri-etik herəketlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotosu, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilməlidir.

İkinci, milli mentalitetimiz və dəyərlərimizə zidd olan, insanlar arasında qeyri-ənənəvi münasibətləri təbliğ edən informasiyanın qadağan olunması da bu layihədə nəzərə alınır. Həmçinin, qanun layihəsinə əsasən uşaqların zərərlərini qorunmasından qorunması meqsədilə ekspertiza qaydaları müəyyən olunacaq və müəyyən hüquqi aktlarla tənzimlənəcək. Arzu edərdik ki, qanun qüvvəyə min-dikdən sonra bu sahədə qanunvericiliyə riayət olunmasına dövlət və ictimai nəzarət səmərə vərəcək şəkildə təmin edilsin.

Eyni zamanda, məqsədə müvafiq olarsa, qlobal internet şəbəkəsinin və texnologiyaların sürətli inkişafını nəzərə alaraq, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı hazırlanın və reallaşdırılsın. Bununla yanaşı, fikrimcə, ümumtəhsil məktəblərində valideyin və şagirdlər arasında uşaqların internet təhlükəsizliyi və zərərlərini qorunmasından ilə bağlı maarifləndirmənin aparılması ilə bağlı davamlı mexanizmlərin hazırlanması və həyata keçirilməsi təmin olunmalıdır.

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrleri Cümhuriyyətin 100 illiyi ilə bağlı bəyanatlar veriblər

A BŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun (59 nəfər Konqres üzvü İşçi Qrupda təmsil olunur) həmsədrleri Stiv Cohen (demokrat, Tennesi) və Bil Şuster (republikaçı, Pensilvaniya) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanatlar veriblər.



AZORTAC-in məlumatına görə, konqresmen Stiv Cohen bəyanatında Azərbaycanı təbrik edərək bildirir ki, mayın 28-i Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqillik elde edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyyinə 1920-ci ildə sovet qoşunları tərəfindən son qoysula da, Cümhuriyyət dünyada müsəlman çoxluğa malik ilk dönyəvi, parlamentli demokratik respublika kimi formalaşıb və onun Prezident Vudro Wilson administrasiyası zamanında ABŞ tərəfindən tanınması diqqətəlayiqdir. Cümhuriyyət 1918-ci ildə öz vətəndaşlarını universal seçki hüququ ilə təmin edib, bununla da qadınlara seçki hüququ verən ilk müsəlman dövlət kimi bərqrər olub.

Bəyanatda qeyd olunur ki, Sovet İttifaqı dağılan zaman Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə öz dövlət müstəqilliyyini bərpa edib. Sənədə diqqətə çatdırılır ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin artırılmasında əsas rol oynayan dövlət kimi formalaşıb. Xəzər dənizindən başlamaqla, Azərbaycan, Gürcüstan, Türkiye, Yunanistan və Albaniyadan keçməkə İtaliyaya çəkilən Cənub Qaz Dəhlizinin yekunlaşması və Xəzər dənizindən Avropa bazarlarına təbii qazın hecmiin çıxalması ilə ABŞ-in əsas müttefiqlərinin enerji təhlükəsizliyi artacaq.

Bəyanatda bununla yanaşı, Azərbaycanın İsrailin neft istehlakının təqribən 40 faizini qarşılılığı və İsrailə dost münasibətlərə malik olduğu bildirilir. Yəhudilərin heç bir engel olmadan əsrlər boyu Azərbaycanda yaşadıqları, Azərbaycanın yəhudü icmasının sayının 12000 nəfər təşkil etdiyi qeyd olunur. Azərbaycanın, həmçinin Xristian icmasının da evi olduğu və ölkənin Avropa Parlamenti tərəfindən dini tolerantlığa görə təqdir olunduğu barədə bəyanatda məlumat verilir.

Konqres üzvü Stiv Cohen diqqətə çatdırır ki, Azərbaycan ABŞ-in əsas qlobal təhlükəsizlik tərəfdəsidir. NATO-nun Sülh Namine Tərəfdəşliq programının feal üzvü kimi, Azərbaycan terrorizmə, narkotiklərə qarşı mübarizə, nüvə silahlarının yayılmaması sahələrində ABŞ ilə əməkdaşlıq edir. Azərbaycan əsgərləri əvvəller Kosovo və İraqda olduğu kimi, hazırda Əfqanistanda ABŞ əsgərləri ilə çiçin-çiyinə xidmet edir. Azərbaycan öz hava məkanında ABŞ və NATO-nun mühüm uçuşlar həyata keçirməsinə, ABŞ və NATO qüvvələrinin təminat üçün istifadə edilməsinə imkan yaradır.

Bəyanatın sonunda ABŞ və Azərbaycan arasında tərəfdəşliğin inkişafı və hər iki xalqa fayda vermesi arzu olunur.

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun digər həmsətri Bil Şuster də eyni gündə bəyanatla çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətlə təbriklərini çatdırır.

Bəyanatda bildirilir ki, Azərbaycan 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyyini elan edəndən sonra etnik mənsubiyətdən, dinindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində bütün vətəndaş hüquqlarını və siyasi hüquqları təmin edərək yeni dövlətlər üçün nümunə olub. ABŞ həm 1918-ci ildə, həm də 90-ci illərin əvvəllerində Azərbaycanın dövlət müstəqilliyyini tənqidi və destəkləyib. O zamandan etibarən Azərbaycanın ABŞ-in müttefiqi və tərəfdəsi olduğu, xüsusilə 11 sentyabr terror hücumlarından sonra ona hərəkəflə və qeyd-şərtsiz dəstək verən ilk ölkələr arasında olduğu bəyanatda diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Əfqanistanda terrorizmə qarşı qlobal mübarizə səylərini dəstəkləyir, öz hava məkanından NATO təyyarələrinin Əfqanistana uçuşuna və quru ərazisində qeyri-hərbi yüklerin keçirilməsinə şərait yaradır. Azərbaycan İsrailə güclü elaqələr yaratmış ölkələrindən biridir. Bu, Azərbaycanın təkəc ABŞ-la deyil, onun müttefiqləri ilə də münasibətlə saxlamasını, Azərbaycanın davamlı şəkildə demokratik dövlələrə sadiq və yaxın dost münasibətlər üzrə öhdəliyini qorumasını nümayiş etdirir.

Bəyanatda o da bildirilir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində liderliyini davam etdirir. Cənub Qaz Dəhlizi Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropa bazarına çıxmasına və Avropa ölkələrinin enerji ehtiyatlarının diversifikasiyasına imkan verəcək. Bu, regionda enerji təhlükəsizliyinin təmin edilməsi və ABŞ, habelə onun müttefiqlərinin qlobal ticarət imkanlarının artırılması üçün vacibdir.

Bəyanatın sonunda davamlı tərəfdəşliğə və dostluğa görə Azərbaycana təşəkkür bildirilir və Cümhuriyyətin 100 illiyi münasibətlə Konqresin digər üzvləri təbriklərə qoşulmağa çağırılır.

Xatırlaqla ki, iyunun 5-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətlə ölkəmizin ABŞ-dakı sefirliyi tərəfindən təşkil edilmiş rəsmi tədbirdə minden çox iştirakçı qarşısında çıxış edən Konqresmen Bil Şuster sözügedən bəyanatdakı məqamları bir daha diqqətə çatdırır ve ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini vurgulayıb. Qeyd edək ki, Cümhuriyyətin 100 illiyi münasibətlə inдиye qədər ABŞ Konqresində Senatın bir, Nümayəndələr Palatasının isə yeddi üzvü bəyanatlar verib.

8 iyun 2018-ci il

Uşaq bağçalarının tikintisi uğurla davam edir

Dövlət başçısının Sərəncamı ilə Naftalan şəhərində Körpələr Evi-Uşaq Bağçası binasının tikintisinə 3 milyon manat ayrılib

Azərbaycanın sürətlə inkişafı ölkəmizin dün-ya dövlətləri arasında böyük güce və nüfuzu malik dövlət olugunu təsdiqleyir. 15 il əvvəl, qarşıya qoyulan strateji məqsədlər, həyata keçirilən səmərəli daxili və xarici siyaset nəticəsinde, bütün sahələrdə möhtəşəm uğurlar elde edilib. Dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ic-timai-siyasi, mədəni mövqə, məhz Azərbaycan etrafında yüksək imicin formallaşmasına getirib çıxırb. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin, bütövlükde, sferasının deyişməsinə səbəb olub. Ölkəmizdə həyat seviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və elde olunan uğurlar, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olmuş dövlət proqramları, elm, təhsil və mədəniyyət sahəsinin qayğıının artırılması, bu və ya digər sahələrdə mühüm qərarların qəbulu nəlliyyətlərimizin göstəricisidir. Sosialyönümlü siyasetin nəticəsi olaraq, son on beş ilde əmək haqqları və pensiyalar artırılıb, məcburi köçkünlərin problemləri həllini tapmışdır. Şəhiyyə sahəsində də nezəreçarpacaq işlər görülmüş, 600-ə qədər yeni səhiyyə müəssisəsi - xəstəxanalar, poliklinikalar tikilib və ya əsaslı təmir və yenidənqurma işlərinən sonra istifadəye verilib. Yeni məktəblər tikilmiş və ya əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəye verilmişdir.



USAQLARIN SAĞLAM MÜHİTDƏ BÖYÜMƏSİ VƏ TƏRBİYƏ OLUNMASI, MÜVAFIQ STANDARTLARA CAVAB VERƏN TƏHSİL MÜƏSSİSƏLƏRİNDE OXUMASI ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILIB

Uşaq hüquqlarının tam həcmədə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasetinin prioritet istiqamətlərindən biridir. Onlara uşaqlıqda göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və zənginliyin rəhni kimi qəbul edilir. Bu gün uşaqların sağlam mühitdə böyüməleri və tərbiyə olunmaları, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxumaları üçün hər cür şərait yaradılmışdır. Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmetlərlə təmin edilmələri, hərəkəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət və layiqli vətəndaş kimi formalaması başlıca prinsiplərindən.

Son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür. Bütün bu görülən işlərə baxmayaraq, hələ də ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin - uşaq bağçalarının tikintisine çox böyük ehtiyac var. Etiraf edək ki, bu gün fəaliyyət göstərən uşaq bağçalarının bir qismi Sovet dövründə tikilib. O zamandan bu gəne qədər Azərbaycanda əhalinin səyində müşahidə olunan artımı mövcud bağçaların tələbatı ödəmir. Bu problem həm Bakıda, həm də digər şəhər və rayonlarda müşahidə olunur. Cənab Prezidentin tapşırığı ilə bu gün paytaxtimizdə qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçalarının inşası nəzərdə tutulur. Cənab İlham Əliyev vurğulayıb ki, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-ən çox uşaq bağçası istifadəye verilecek. Bu gün Azərbaycanın regionlarında da uşaq bağçalarının tikintisine ehtiyac var. İyünün 5-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonundan Naftalan şəhər icra hakimiyyətine 3 (üç) milyon manat ayrılaq.

Göründüyü kimi, Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi uğurla davam edir. Belə ki, cari ilin yanvar ayında Cənab Prezidentin Sərəncamı ilə respublikanın regionlarında uşaq tərbiyə müəssisələrinə olan tələbatı və uşaq bağçalarının tikinti işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda, ümumilikdə, 1230 yerlik 15 uşaq bağçasının tikintisi nəzərdə tutulub. Belə ki, Yevlax şəhərinin 31-ci məhəlləsində 60 yerlik, Tərtər şəhərində 100 yerlik, Bərdə şəhərində 100 yerlik uşaq bağçası, Gədəbəy rayonunun Miskinli kəndində 60 yerlik, Zərdab rayonunun Gələmə kəndində 60 yerlik və digər rayonlarda körpələr evi-uşaq bağçasının tikintisi nəzərdə tutulub.

Naftalan şəhərində isə, qeyd etdiyimiz kimi, 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikilməsi nəzərdə tutulub.

Görülen bütün bu işlər, bir daha təsdiqleyir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyaset humanizm prinsiplerine söykənir. Azərbaycanda gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşılır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün ardıcıl tədbirlər həyata keçirilir. Göründüyü kimi, son illərdə paytaxtla yanaşı, bölgərimizdə də bir çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb və yeni uşaq bağçaları tikilib. Belə layihələrin icrasında əsas məqsəd məktəbə-qədər təhsildə əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılması idi və buna da nail olunur. Bütün bu addımlar isə, Azərbaycanın uğurlu gələcəyinə hesablanıb.

ZÜMRÜD BAYRAMOVA

"Daim zirvədə olan Böyük Şəxsiyyət"

Kürdəmirdə Milli Qurtuluş Günü münasibətilə bu mövzuda tədbir keçirilib

Dünən 15 İyun Milli Qurtuluş Günü münasibətilə YAP Kürdəmir rayon təşkilatının gənclər birliyi "Daim zirvədə olan Böyük Şəxsiyyət" mövzusunda dəyirmi masa keçirilib. Önce dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerleşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-cicək dəstələri düzüb və xatirəsini etiramlı yad edilib.



Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüslərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli Milli Qurtuluş Günü tarixi əhəmiyyətini vurğulayaraq, bildirib ki, 1993-cü ilin 15 iyun tarixi, həqiqətən, Azərbaycan xalqı üçün çox böyük tarixi-siyasi əhəmiyyət kəsb edən gündür: "Məhz bu gün xalqımız öz böyük oğlu, Ulu Öndərimiz Heydər Əliyevin siyasi əzaq-görenliyi və fədakarlığı sayəsində vətəndaş mühəribəsi təhlükəsində xilas olmuş və esl milli dövlət quruculuğu prosesinə başlamışdır. Xalqımızın en yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan 25 il keçir. Bu zaman ərzində müstəqil Azərbaycanda həyatımızın bütün sahələrində böyük uğurlar ve naliyyətlər qazanılmışdır".

Rayon təşkilatı sədri onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi İslahatlar, yürütdüyü siyaset nəticəsində, Azərbaycan dünyada tanınıb: "Sevindirici haldır ki, Dahi Şəxsiyyətin əsasını qoymuş ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan xalqı Onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətə addımlayıb".

Tədbirdə YAP rayon təşkilatının şura üzvü Xəyyam Məlikov, təşkilatın gənclər birliyinin sədri müavini Elnur Məmmədli və başqları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, müstəqil Azərbaycan quruculuğu undakı şərəflə mübarizəsindən danışıblar. Şərəf tariximiz olan Milli Qurtuluş Günü qazanılmasından öten 25 il ərzində ölkəmizdə gedən sosial-iqtisadi yüksəlişdən iftixarla danışan çıxışçılar Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan dövlətciliyi tarixində əvəzsiz xidmətlərini diqqətə çatdırıb, xüsusile, vurğulamışlar ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev dövlətimizi dünya birinciləri sırasına çıxarmışdır. Onlar gənclərimiz bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək, ölkəmizin uğurlu gələcəyi namənə çalışacaqlarını qeyd etmişlər.

ZÜMRÜD

Neft Fondu indiyədək "Azəri-Çıraq-Günəşli" layihəsində 132,2 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il iyun ayının 1-dek Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (ACG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 132 milyard 271 milyon ABŞ dolları gelir əldə edib. Bu barədə AZERTAC-a ARDNF-in ictimaiyyətə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, bu ilin yanvar-may aylarında ise ACG layihəsi çərçivəsində Dövlət Neft Fondu 3 milyard 785 milyon dollar vəsait daxil olub.



Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fondu "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Sədr müavini: "Metronun "Xətai" stansiyası payızda təmirə bağlanıb bilər"



Bakı Metropoliteninin "Xətai" stansiyasının təmirə bağlanacağı vaxt açıqlanıb. SIA-nın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qaplı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov stansiyasının yaxın 3 ayda təmirə bağlanmayıcağını deyib. H.Məmmədov qeyd edib ki, "Xətai" stansiyasının bir hissəsində təmir işləri aparılab: "Stansiyanın eskalatorlarının da dəyişdirilməsinə zərurət var. Ona görə də eskalatorların dəyişdirilməsi üçün stansiya təmirə bağlanmalıdır. Planlaşdırıraq ki, "Xətai" stansiyasını payızda təmirə bağlayacaq. Bu barədə əvvəlcə dən ictimaiyyətə məlumat veriləcək".

Azərbaycanda son dövrlərdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafına töhfə vermek məqsədilə icra olunan layihələr arasında "ABAD" layihəsi xüsusi diqqət çəkir. Dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürürlən və 2016-ci il sentyabrın 23-də yaradılan "ASAN xidmət" in nazdində "ABAD" publik-hüquqi şəxsin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşgulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətlə ailə təsərrüfatlarının formalasdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir.

Ötən il dekabrın 7-də Qubada "ABAD" Mərkəz və "ABAD" Məktəb açılışında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı "ABAD" in fəaliyyətindən danışarkən bildirib ki, kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyat üçün çox böyük əhəmiyyət daşıyır. Inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı, məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəye təkan vermek üçün "ABAD" mərkəzləri yaradılır.

"ABAD"ın "ideyadan rəflərə" dəstəyi

Qurumun Marketing, beynəlxalq və ictimaiyyətə əlaqələr departamentinin müdürü Turanə Qasımovanın sözlərinə görə, "ABAD" şəxs ailə təsərrüfatlarının "ideyadan rəflərə" çıxarmasına kömək edir. Layihə vəsítəsilə istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes proseslerin idarə edilməsi həyata keçirilir. Bir sözü, "ABAD" şəxsi ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirir, istehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketing, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərir.

Hazırda layihə çərçivəsində iki istiqamət - qida məhsullarının istehsalçıları və dekorativ-tətbiqi xalq sənətkarları üzrə fəaliyyət göstərən ailələrə dəstək verilir.

Turanə Qasımovaya söyləyir ki, "ABAD" istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlinin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya "ABAD" tərəfindən həyata keçirilir. "ABAD" "vahid pəncərə" prinsipindən istifadə edərək, ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir. Layihənin mütəxəssisləri ailələrə məhsulların qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə, onların daşınması və saxlanması idarə edirlər. Turanə Qasımovaya deyir ki, "ABAD" publik-hüquqi şəxsi yarandığı dövrən bəri ölkənin müxtəlif regionlarından olan 245 ailə, fərdi və kiçik sahibkarlıq subyektine dəstək göstərib. Hazırda ABAD regional mərkəzləri Masallıda, Balakənde və Quba "ASAN həyat" kompleksində fəaliyyət göstərir.

Balakənin "ABAD" ailələri

"ABAD" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən, ailə biznesinə ASAN dəstək konsepsiyanının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib.

Balakən Regional 2 sayılı "ABAD" Mərkəzin direktoru Amil Musayev deyir ki, mərkəz tərəfindən vətəndaşlara biznes-konsalting xidmətləri, marketing xidmətləri, maliyyə xidmətləri, hüquqi yardım xidmətləri və istehsal olunmuş məhsulların satışının təşkili istiqamətində xidmətlər göstərilir. "ABAD" sahibkarlara təkcə cem, mürəbbə üçün deyil, eyni zamanda, et və süd məhsullarının

istehsalı üçün də konteynerlər verib. Həmçinin, "ABAD" in xidməti sənətkarların əl işlərinə də əhatə edir. Ümumilikdə, Balakən rayonunda 12 ailəyə 9 meyve, 2 süd və 1 et emalı üçün xüsusi istehsal avadanlığı ilə təchiz edilmiş konteynerlər təhvil verilib.

Balakən "ABAD" ailələrindən biri Novruzovlar ailəsidir. Ailənin başçısı Eldar Novruzov deyir ki, onlara verilən konteyner cem və mürəbbə istehsal üçün nəzərdə tutulub. Bütün müasir avadanlıqlarla təchiz olunan bu konteynerdə istehsal edilən məhsul daha keyfiyyətli və daha təbii dada malikdir. Çünkü istehsal olunan məhsul ailənin öz yetişdirildiyi və həyətyanı sahəsində topladığı meyvelərlə bishirilir. Öz ailə brendini yaratmağa nail olan Novruzovlar ailəsi indi daha da böyük ruh yüksəkliyi ilə çalışır. Çünkü istehsal edilən həmin məhsulun qablaşdırılmasına onların məhsullarının sertifikatlarının bir



ABAD

ƏİLƏ BİZNESİNƏ ASAN DƏSTƏK

"ABAD"la həyatı abadlaşanlar

"ABAD" mərkəzləri kiçik və orta sahibkarlığın inkişafına təkan vermek üçün yaradılır

ötən ilin noyabr ayından etibarən "ABAD"dan dəstək alan ailə təsərrüfatlarının məhsullarının onlayn satışına başlanılb. "ABAD" leyblı və ailə brendləri altında təqdim olunan məhsulları www.abad.shop.az ünvanına daxil olaraq, sıfariş etmək mümkündür. Məhsullara görə ödəniş nağdsız qaydada aparılır. Satışlardan əldə olunmuş vəsait birbaşa "ABAD"çı ailələrin bank hesablarına köçürülr. Bundan başqa, "ABAD" tərəfindən dəsteklənən ailə təsərrüfatlarının məhsulları "Bravo" supermarketlər şəbəkəsində satışa çıxarılıb.

ABAD-çıların ailə brendləri

Cari ilin mayın 16-sı Prezident İlham Əliyevin de iştirak etdiyi Bakı Ekspo Mərkəzində təşkil edilən XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində ABAD-in məhsulları təqdim olunub. Sərgi çərçivəsində dövlət başçısı "ABAD" in stendi ilə də ya-xından tanış olub. "ABAD" təşkilatçıları tərəfindən xüsusi təşəkkürname ilə təltif olunaraq, sərginin "Ən yaxşı debüt" adına layiq görürlüb.

"ABAD"çıların istehsal etdikləri ailə brendlərinin sayı günü-gündən artmaqdadır. Onlar arasında bir neçə çeşiddə "Bəh-bəh" sosisləri, "Bizim nemət" kolbasası, "Talalar" pendiri, "Avey" içkiləri, "Şirindil" qənnadı məhsulları var.

"Bal-məkan", "Dənə-dənə", "Yay səbəti", "Bağımızın bəhrəsi", "Budaqdan", "Bal kimi", "Meyvə bağı" brendləri adı altında cem, mürəbbə, "Kəndli", "Bizim nemət" brendləri altında kolbasa, "Şerəfe", "Hənifə" brendləri altında pendir məhsulları da satışa çıxarılırlar.

Hazırda "ABAD" sərgi-satış mərkəzlərində 167 "ABAD"çı ailənin, ümumilikdə, 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur.

Qarşidakı mündətdə "ABAD"çı ailə təsərrüfatları tərəfindən təqdim olunan məhsulların çeşidinin genişləndirilməsi nəzərdə tutulur.

"ABAD"çı olmaq istəyənlər üçün təlimlər keçirilir

"ABAD" ailələr üçün bacarıqların inkişaf etdirilmesi, həmçinin, xalq sənətkarlığının suvenir xalçalar sahəsi ilə meşğul olmaq istəyənlər üçün təlim proqramları təşkil edir. Dekorativ-tətbiqi xalq sənətkarlığı ilə meşğul olan ailələrin dəsteklənməsi "ABAD" in prioritet fəaliyyət istiqamətlərindəndir. "ABAD" in dəsteklədiyi dekorativ-tətbiqi xal-

sənətkarlığı sahəsində mühüm istiqamətlərden biri de suvenir xalçaların hazırlanmasıdır.

Bu gün ölkəmizə sefər edən turistlər kiçik suvenir xalçaların alınmasına böyük maraq göstərirlər. Belə milli məhsullara olan tələbatı nəzərə alaraq, "ABAD" suvenir xalçacılıq sahəsində fəaliyyət göstərmək istəyən ailələr üçün təlim proqramı həyata keçirir. Təlimə qatılanlara suvenir xalçaların hazırlanması, ilmələrin vurulması ilə yanaşı, xalçacılıq sənətinin tarixi də öyrənilir. Təlimin sonunda iştirakçılar sertifikatlar verilir.

"ABAD"çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir

Bu il martın 6-da İqtisadiyyat Nazirliyinin Sahibkarlıq Kəmək Milli Fondu, "ABAD" və "Azər-Türk Bank" ASC arasında birgə əməkdaşlığı dair Niyet Protokolu imzalanıb. Protokola əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlıq Kəmək Milli Fondu "ABAD"çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəsteklənməsini təmin edəcək, "Azər-Türk Bank" ASC həmin kreditləri illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, "ABAD" publik-hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinginin həyata keçirilməsində sahibkarlara köməklik göstəracək.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlıq Kəmək Milli Fondu "Azər-Türk Bank" ASC tərəfindən et və meyvə emalı, misqərlək, el işləri və digər sahələrlə meşğul olan 12 sahibkar 150 min manat dövlətin güzəştli kreditləri verilir.

Prezident İlham Əliyev Balakən rayonunda "ABAD Mərkəz" in açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə diqqətə çatdırıb ki, bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətli icra ediləcək. Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almmalıdır, dövlət isə, öz növbəsində, bu şəraitı yaradır.

**Cəbir Məmmədov
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin inkişafına
Dövlət Dəstəyi Fonduun keçirdiyi
müsabiqəyə təqdim etmək üçündür**

8 iyun 2018-ci il

Xəyanətkarların milli mənsubiyyəti şübhə altındadır

Hələ öten əsrin 90-ci illərindən kükərə meydanlara toplaşan, hətta küçəcədən gəlib birbaşa dövlət idarəciliyində də yer alan, sonra da səriştəsizlik nümayişi etdirən, neticədə, ölkəni acıncıqla bir duruma salan indiki dağidici müxalifət barədə ictimaiyyət kifayət qədər məlumatə malikdir. Azərbaycan cəmiyyəti müxalifət dedikdə, məhz öten əsrin sonlarında avantürəst fəaliyyəti hesabına meydanlardan hakimiyətə gəlib ən qısa zamanda, cəmi birçə ildən sonra hakimiyətini əldən verən və bu qısa zaman kəsiyində hər bir sahədə çatışmazlıqlar qoyub gedən kiçicik bir kəsim barədə düşünür.

Öten ərin sonlarını yada saldıqda, AXCP-Müsavat hakimiyətini xatırladıqda, göz önündə yalnız çatışmazlıqlar, hər bir sahədə geriləmə, ələlxüs-sus da, xaos canlanır. Hətta az qala vətəndaş müharibəsinə səbəb olacaq bir xaos. İdarəetmə qabiliyyətinin olmaması, səriştəsizlik ölkə daxilində müxtəlif parçalanmalar, iğtişasların yetişməsi, etnik qrupların baş qaldırması, tabesizlik kimi təzahürlərə səbəb oldu. Bütün bunlara səbəb olanlar həmin halların qarşısının alınmasında da acizlər göstərməli idilər və belə də oldu. Narazılıqların, iğtişasların, qarşıdurmaların, hətta qiyamın belə qarşısını almalı olan səlahiyyətlilər, bunun əvəzinə, özəri qaçıb aradan çıxdılar. Nə də dövləti düşündülər, nə ölkədəki vəziyyətdən narahat oldular, nə də mesuliyyətlərini dərk etdilər. Hər biri öz çinindəkəi yükü atmaqla, bunun çıxış yolu olduğunu düşündü və çəkilib kənardan seyr etməyə başladı.

Problemlər az deyildi. Sosial durumdan danışmağa belə dəyməzdi. Bir halda ki, ölkədə acliq, səfələt, hətta ərzaq çatışmazlığı belə var idisə, deməli, durum çox acınacaqlı vəziyyətə salınmışdı. Əhalinin rifahi barədə düşünən neçə ola bilərdi, əger qida məhsullarının təminatı belə maraq daire-sindən çıxmışdır? Bütün Azərbaycanı 8 sm qalınlığında qızılılla örteceklerini ved verən avantürəstlər, ət və et məhsulları, süd məhsulları, qənnadi məmməlatları kimi digər ərzaq məhsulları bir yana, taxıl, ur tədarükünü və əhalinin çörəkə təminatını belə həyata keçirə bilmədilər. Türkiyədən strateji məhsul olan taxıl tədarükü üçün gedən o zamankı rəsmilər əger əhalinin qida tələbatının ödənilməsi üçün jmix getirildilərsə, deməli, bu, təkcə səriştəsizlik yox, həm də saymazlıq və xalqa qarşı hörmətsizlik idi.

Müxalifət düşərgəsi hələ də öz ambisiyalarından əl çəkmək niyyətində deyil

Öten ərin sonlarında cəbhəcilerin və müsəvətçilərin dırnaqarası qəhrəmanlıqlarını sadalamaqla bitmir. Bununla əlaqədar, çatışmazlıqlarla bağlı uzun-uzadı danişmaq və argumentlər sadalamaqla olar. Əvvəla, ictimaiyyət üçün o dövrün acıncıqlı veziyəti nə sərr deyil, nə də deyilekər argumentlər belə yenilik hesab oluna bilmez. Digər tərəfdən də, sadalanlanan özü də on yaxşı haldə səriştəsizliyin təsdiqi üçün yetərlidir.

Hələ öten ərin 90-ci illərindən "özlərini göstərən" müxalifətlər, o vaxtdan hazırlı dövrə qədər hələ də hakimiyət iddiyasındadır və yənə də hansısa avantürədan istifadə etməye kökləniblər. Sanki bütün olanlar yaddaşlardan silinib və Azərbaycan cəmiyyəti onların simasına bələd deyil. Hələ də xalqın adından danişmağa cəhd edənlər, hələ də guya ki, xalq üçün çalışdığını göstərməyə çalışanlar, hər addımda fiasko ilə qarşılıqlı olurlar. Çünkü etibarını itirən, simalarını çıxdan göstərən müxalifət adlı kiçicik bir kəsimin ictimai dəstək qazanması mümkünüzdür. Təbii ki, ictimai dəstəkdən məhrum olanların da meğlubiyyətə barışmaqdən başqa çarələri yoxdur. Hətta onları gec, ya da tez, siyasi arenadan uzaqlaşmaları da labüddür.

Baxmayaraq ki, bütün fəaliyyətləri ictimaiyyət tərəfindən zərrə qədər dəyərləndirilmir, əksinə, nifrətə qeyd olunur, amma hələ də öz ambisiyalardan əl çəkmirlər. Hakimiyət, mənseb və vəsait həvəskarları, hər nə yolla olur-olsun, istədiklərinə nail olmaq niyyətindədirler. Məhz hər bir yola da, hər çirkin əməle də qol qoynaların, deyəsən, utanmaq fikri də yoxdur. Əvvəla, ona görə ki, az qala



30 ilə yaxın müddət ərzində özərini təsdiq edə, bircə dənə də olsun faydalı əməkələ, qənaətbəxs fəaliyyətə məşğul ola bilmedilər. Bircə dəfə də olsun Azərbaycan cəmiyyətinin razılığını qazana bilmedilər. Tək bircə dəfə müsbət rəy belə formalasdırmağı bacarmadılar. Bunun üçün utanmaq, xəcalət çəkmək əvəzina bir də aksiyalara kimləri isə aldadb, dəvət eməkdən belə həya etmedilər.

Radikallar dəfələrlə öz xain simalarını açıb göstərdilər

Digər tərəfdən, müxalifət dedikdə, ictimaiyyətin fikrində xəyanətkar qrup kimi yadda qalmayı bacardılar və ən əsası da buna görə utanmaq lazımdır. Azərbaycan cəmiyyətinin təfəkküründə müxalifət anlayışını xəyanət ilə əvəz etmeye çalışıdalar və haradasa buna nail oldular da. Bir dəfə də yox, dəfələrlə öz xain simalarını açıb göstərdilər. Ermənilərin mövqeyindən də çıxış etdilər, Soros kimi iblisin də mövqeyini dəstəklədilər, az qala, şeytanın da yanında oldular. Hətta Ə.Kərimlinin şəxsi mənəfəyi və maraqları namine şeytanla əməkdaşlığı belə hazır olduğunu özərlər də etiraf etdilər. Qanunsuz yolla və saxta sənədlərlə mühabicətə göndərdiklər də əcnəbilər qarşısında öz ölkəsini satan xəyanətkar kimi tanındı. Mühacirət həyatı seçeneklər vəd etdikləri pullar müqabilində erməni maraqlarına xidmet edərək, öz vətənini aşağılamağa da cəhd etdilər. Milli maraqlara, dövlət atributlarına hörmətsizlik etməkə, düşmən dəyirmanına su tökməyə qalxdılar. Hər cür şərəfsizliyə imza atdlar.

Son zamanlar müxalifət düşərgəsinin çox dəyər verdiyi, bir zamanlar "Milli Şura" deyilən qurumun rəhbəri Rüstəm İbrahimbəyovun da xəyanəti ictimaiyyət tərəfindən hiddətə qarşılandı. Azərbaycan cəmiyyətinin bu kinorejissorun bütün titullarının əlindən alınmasına nə qədər maraqlı olduğunu da diqqətdən yayına bilməz. Çünkü R.İbrahimbəyov müxalifət düşərgəsinin xəyanət kürsuna sadıqlik nümayişi etdi və ictimaiyyət bu kinorejissorun timsalında bütün xəyanətkarlara barışmaz mövqedədir.

Kinorejissor İbrahimbəyovun "Qafqaz üçlüyü" təkəcə Azərbaycan xalqının deyil, ümumilikdə, türk dölyasının aşaqlanmasına, erməni maraqlarının işqalandırılmasına hesablanıb və məhz bu səbəbdən də, bu milletin her bir nümayəndəsinin hiddəti başa düşüldər. Milli mənsubiyyətine hörmətə yanaşan hər kesin belə reaksiyasi normal haldir və təəssübəşlik hissi, ya milli maraqlara hörmətə yanaşmaq, ya da öz xalqını dəyərləndirmək adıçəkilən kinorejissor üçün xarakterik deyil və onun bu əməli xəyanətdən başqa cür dəyərləndirilər də bilməz. Əslində, belə də oldu və Azərbaycan cəmiyyəti ona öz layiqli cavabını da verdi. Ən acınacaqlı isə odur ki, "mənim xalqım" deyən müxalifət düşərgəsi hələ də bu xalqa qoşulub həmin "Qafqaz üçlüyü"nə öz münasibətini bildirməyib. Hələ də Rüstəm İbrahimbəyova öz iradını bildirməyənlər bu xalqın nümayəndəsidirlərmi? Yenə də üzlərinə üz bağlayıb xalqın adından çıxış edəcəklərmi?

Radikallar, gec də olsa, cəmiyyət qarşısında, xalq qarşısında, dövlət qarşısında öz məsuliyyətənən hiss etməlidirlər. Ya bu milletin, bu xalqın nümayəndəsi olduqlarını təsdiq etməli, ya da milli mənsubiyyətlərindən imtina etməlidirlər. Onsuzda, xəyanətkarların milli mənsubiyyəti şübhə altındadır. Ya Azərbaycanın, Azərbaycan xalqının mövqeyini, özü də haqlı mövqeyini müdafiye etmeli, ya da ermənipərəst olduqlarını etiraf etməlidirlər. Onsuz da, cəmiyyət öz qiymətini verir və hər kəs öz layiqli cavabını alır.

Inam HACIYEV

"ŞAMAXI SƏRNİŞİN" ATSC-nin 31 DEKABR 2017-Cİ İL TARİXİNƏ MÜHASİBAT BALANSI

Bölme, maddə №-si		Hesabın №-si	Manatla
AKTİVLƏR			
I Uzunmüddətli aktivlər			
11 Torpaq, tikli və avadanlıq		111-112+103	40181
19 Sair uzunmüddətli aktivlər		19X	20654
Cəmi uzunmüddətli aktivlər			60835
Qısamüddətli aktivlər			
20 Ehtiyat hissələri		20X	88
22 Pul vəsaitləri və onların ekvivalentləri		22X	7
Cəmi qısamüddətli aktivlər			95
CƏMI AKTİVLƏR			
			60930
KAPİTAL VƏ ÖHDƏİKLƏR			
3 Kapital			
30 Ödənilmiş nominal (nizamnamə) kapitalı		301-302	89500
33 Kapital ehtiyatları		33X	11215
34 Bölgündürüməmiş mənfəət (ödənilməmiş zərər)		34X-344	(59034)
Cəmi kapital			41681
5 Qısamüddətli öhdəliklər			
52 Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		52X	19249
Cəmi qısamüddətli öhdəliklər			19249
Cəmi öhdəliklər:			19249
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR:			
			60930

"ŞAMAXI SƏRNİŞİN" ATSC-nin 31 DEKABR 2017-Cİ İL TARİXİNƏ TƏSƏRRÜFAT MƏLİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏSİ (MƏNFƏƏT VƏ ZƏRƏR)


Sıra №-	Maddələr	Manatla
Gəlirlər		
1. Avtonəqliyyat xidmətindən		7030
2. Sair əməliyyat gəliri		5042
Cəmi gəlir		12072
Xərclər		
1. Əmək haqqı		4040
2. DSMF-yə ayırm		1379
3. Vergi ödəmələri		1050
4. Amortizasiya xərcləri		1752
5. Sair xərclər		1714
Cəmi xərc:		9935
Əsas fəaliyyətin məticəsi -Ziyan		2905
Ümumi nəticə -Mənfəət		2137

"Şamaxi Sərnışın" ATSC-nin idarə heyvətinin sədri: Nəhmətov M.Ə.

Qanunu pozanlara 75 min manat cərimə

16-31 may tarixlərində

Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayet olunmasını yoxlamaq məqsədilə araştırma aparılıb. Nazirliyin SİA-ya verilən məlumatə görə, araştırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunlara qozuntularına görə 366 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 96 müddətli "məcburi göstəriş" verilib.



Umumilikdə, 92 iş üzrə 75900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymmiş ziyanə görə 52 iş üzrə 491349,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantılarının atılmasına və axıdlımasına görə hüquqi və fiziki şəxslərə qarşı 176 iş üzrə 37797,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görürəməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra kurumlarına 23, məhkəmələrə 6 iş göndərilib.

Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat

31 Dekabr 2017-ci il tarixə (Azərbaycan manatı ilə)

	Qeydlər	31 Dekabr 2017				
Aktivlər						
Uzunmüddətli aktivlər						
Torpaq, tikili və avadanlıqlar	11	4,668,808				
Qeyri-maddi aktivlərin dəyəri	11	636				
Cəmi uzunmüddətli aktivlər		4,669,444				
Qısamüddətli aktivlər						
Ehtiyatlar	12	23,135				
Pul vəsaitləri və onların ekvivalentləri	13	168,086				
Aliciların və sifarişçilərin qısamüddətli debitor borcları	14	192,381				
Digər qısamüddətli debitor borcları	14	223,579				
Əvvəzləşdirilən vergilər	14	30,615				
Diger cari aktivlər		-				
Cəmi qısamüddətli aktivlər		637,796				
Cəmi aktivlər		5,307,240				
Öhdəliklər və kapital						
Öhdəliklər						
Qısamüddətli öhdəliklər						
Malsatan və podratçılara qısamüddətli kreditor borcları	15	157,524				
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	15	61,243				
Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları		162,056				
Digər qısamüddətli kreditor borcları	15	-				
Cəmi qısamüddətli öhdəliklər		380,823				
Cəmi öhdəliklər		380,823				
Kapital						
Bölgüsdürüməmiş mənfəət (ödənilməmiş zərər)		330,782				
Nizamnamə (nominal) kapitalı	16	100				
Əlavə kapital ehtiyatı		2,448,680				
Cəmi kapital		2,779,562				
Nəzarət olunmayan iştirak payı	17	2,146,855				
Yekun kapital		4,926,417				
Cəmi öhdəliklər və kapital		5,307,240				
Konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabat						
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə (Azərbaycan manatı ilə)						
	Qeydlər	2017				
Gəlir	18	2,032,457				
Maya dəyəri	19	(689,524)				
Xalis gəlir		1,342,933				
Digər gəlirlər	20	207,820				
Ümumi və inzibati xərclər	21	(1,237,031)				
Marketing xərcləri		-				
Sosial xərclər		(17,781)				
Vergi xərcləri		(50,780)				
Digər xərclər	22	(94,201)				
Maliyyə sanksiyaları və digər xərclər		-				
Mənfəət vergisindən əvvəlki gəlir		150,960				
Mənfəət vergisi xərci	24	(36,029)				
İl üzrə xalis mənfəət		114,931				
Cəmi xalis mənfəətə aiddir:						
Qrupun təsisçilərinə		123,627				
Nəzarət olunmayan iştirak payına	17	48,914				
İl üzrə xalis mənfəət		172,541				
Konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabat						
31 Dekabr 2017-ci il tarixində başa çatmış il üzrə (Azərbaycan manatı ilə)						
	Nizamnamə kapitalı	Əlavə kapital	Bölüşdürülməmiş mənfəət	Baş müəssisənin təsisçilərinə aid olan cəmi kapital	Nəzarət olunmayan iştirak payı	Cəmi kapital
31 dekabr 2015-ci il tarixinə	100	100,200	527,661	627,961	299,792	927,753
İl üzrə xalis mənfəət/zərər	-	-	335,713	335,713	51,417	387,130
Xərclərin bağlanması	-	-	(39,252)	(39,252)	(1,547)	(40,799)
Elan olunmuş dividendlər	-	-	-	-	(34,888)	(34,888)
Əlavə kapital	-	2,348,480	(509,056)	1,839,424	1,832,081	3,671,505
31 dekabr 2016-ci il tarixinə	100	2,448,680	315,066	2,763,846	2,146,855	4,910,701
İl üzrə xalis mənfəət/zərər	-	-	123,627	123,627	48,914	172,541
Elan olunmuş dividendlər	-	-	(106,888)	(106,888)	(48,914)	(155,802)
Əlavə kapital	-	-	-	-	-	-
31 dekabr 2017-ci il tarixinə	100	2,448,680	330,782	2,779,562	2,146,855	4,926,417

Konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat		
31 Dekabr 2017-ci il tarixində başa çatmış il üzrə (Azərbaycan manatı ilə)		
	Qeydlər	2017
Davam edən əməliyyatlar üzrə vergidən əvvəl mənfəət/zərər		150,960
Pul vəsaitlərinə vergidən əvvəl mənfəəti yoxlamaq üçün düzəlişlər:		
Köhnələmə xərcləri ayrılmaları	11	481,043
Noğd pul vəsaitlərinin hərəkətinə aid olmayan düzəlişlər		(624)
Əsas vəsaitlərin silinməsində golir	11	(4,579)
Məzənnə dəyişikliklərinə təsiri		(18,771)
Kapiatl dəyişiklikləri:		
Ehtiyatlarda azalma/ (artma)	12	(23,135)
Aliciların və sifarişçilərin qısamüddətli debitor borclarında azalma/ (artma)	14	283,495
Digər qısamüddətli debitor borclarında azalma/ (artma)	14	(193,651)
Digər cari aktivlərdə azalma/ (artma)	14	136,815
Malsatan və podratçılara qısamüddətli kreditor borclarında (azalma)/ artma	15	26,474
Əvvəzləşdirilən vergilərdə azalma/ (artma)	14	(22,575)
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər (azalma)/ artma	15	21,309
Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borclarında (azalma)/ artma		(15,268)
Digər qısamüddətli kreditor borclarında (azalma)/ artma	15	(605)
Əməliyyat fəaliyyətindən əldə edilmiş pul vəsaitləri		820,888
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		820,888
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		
Əmlak, tikili və avadanlıqların alınması	11	(638,171)
Qeyri maddi aktivlərin alınması	11	-
İnvestisiya fəaliyyətindən xalis pul vəsaitləri		(638,171)
Maliyyə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Dividend ödənilməsi		(106,692)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		(106,692)
Nağd vəsaitlərdə xalis artım / (azalma)		76,025
İlin əvvəlinə olan pul vəsaitləri		92,061
İlin sonuna pul vəsaitləri		168,086

Müstəqil Auditorun Rəyi

"RH" MMC-nin təsisçilərinə və rəhbərliyinə

Biz "RH" MMC-nin 31 Dekabr 2017-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan, konsolidə edilmiş məcmu gəlirlər haqqında hesabatdan, konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabatdan və göstərilən tarixdə başa çatan il üzrə konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasetinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla göstərilən tarixdə başa çatan il üzrə Şirkətin konsolidə edilmiş maliyyə hesabatlarının auditini aparmışq.

Rəy

Hesab edirik ki, hesabatımızın "Rəy üçün əsaslar" bölməsində eks etdirilən məlumatları nəzərə alaraq, konsolidə edilmiş maliyyə hesabatları 31 Dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli eks etdirir.

Rəyin bildirilməsi üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində eks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit səbətu auditor rəyinin bildirilməsi üçün yetəri və müvafiq əsası təmin edir.

**Moss Adams Azərbaycan MMC
Auditor İlkin Zərbəliyev
25 Aprel 2018-ci il
Bakı, Azərbaycan Respublikası.**

8 iyun 2018-ci il

TƏRS BAXIŞ

Əli Kərimlinin “dezoları” onu xilas edə bilməyəcək

AXCP sədrinin yalan-palan siyasəti onun ifşasını daha da sürətləndirir

AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə və yaxud xərici ölkələrdə fəaliyyət göstərən media qurumlarında dezinformasiya xarakterli məlumatlar tirajlaşması, əslində, onun yalan-palan siyasətini daha çox ifşa edir. Bu məsələdə ona dəstək göstərən “Azadlıq” qəzeti baş redaktoru Qənimət Zahidin dezinformasiya xarakterli məlumatı əvvəlcə bir, sonra isə tamamilə başqa cür istiqamətə yozması da, b+elə deməyə zəmin yaradır ki, artıq siyasi arenada qalmaq üçün başqa vasitə tapa bilməyən Kərimli yalançı hay-hayrular ilə dividend qazanmağa çalışır. Məsələn, məhz Ə.Kərimlinin tapşırığı əsasında Q.Zahidin AXCP-Müsavat iqtidarı zamanı Gədəbəyin icra hakimiyətinin başçısı olmuş Saleh Rüstəmovla bağlı “informasiyası” qısa zamanda təkzib edildi.

Əli Kərimlinin yalanlarına AXCP və “Milli Şura”dan da etirazlar edilir

Xatırladaq ki, Q.Zahid özünün “facebook” sehifəsində Əbülfəz Elçibəy hakimiyəti zamanı Gədəbəyin icra hakimiyətinin başçısı olmuş və bu yaxınlarda həbs olunmuş S.Rüstəmovun guya ki, tezidxanada öldüyüne dair məlumat yarmışdı. Lakin çox keçmedi ki, bu xəber yalan çıxdı. Neticədə, öz yalanlarını ört-basdır etmək üçün Q.Zahid Ə.Kərimlinin “b” planını işə salaraq, iddia etdi ki, demə, S.Rüstəmova “işgənce” verilimiş (?-R.N.).

Yeri gəlmışkən, artıq bu tipli “dezolar” if-



Həbsdə olan birinin yalançı ölüm xəbərinin yayılması ailə üzvlərinə verdiyi stress, yaşatdığı həyəcan Əli Kərimli dəstəsinin marağında deyil

Deyə bilərik ki, həbsdə olan birinin yalançı ölüm xəbərinin yayılması ailə üzvlərinə verdiyi stress, yaşatıldığı həyəcan Ə.Kərimli dəstəsinin marağında deyil. Düzdür, əsas hədəf olaraq Q.Zahid götürülür, ancaq fakt budur ki, o, bilavasitə Ə.Kərimlinin sıfarişi ilə hərəkət edir. Ümumiyyətə, AXCP sədrinin adı olan yerde qarşıqlıq salmaq, cəmiyyətdə xof və ajotaj yaratmaq məqsədi dayanır. Fəqət, AXCP sədri digər faktı unudur ki, bu tip “dezolar” onur əleyhinə işləyir. Çünkü cəmiyyət bu tip yanaşmanı - insanların taleyindən və həyatından siyasi maraqalar naminə istifadə etməyi qəbul etmir, eksinə, belə xəbərləri yayanlara ikrah hissi ilə yanaşır ve nifret edirlər.

Beləliklə, Ə.Kərimlinin növbəti oyunbaşlığı ona keskin zərbə vurdur və bu gün onun benzər hərəkətlərinə, hətta “Milli Şura” daxilindən də etirazlar edilir, demek, onun siyasi sonu get-gedə də da yaxınlaşır. Her halda, dezinformasiya, yalan və ajotaj üzərində qurulan “siyasetin” nəticəsi də belə olmalıdır.

Rövşən NURƏDDİNOĞLU

“Əli Kərimli qanun qarşısında cavab verəcəkdir”



Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkışaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:

- Əli Kərimli kimi satqlar, nein ki Rusyanın qarantlı dairələrindən, ümumən Qərbin də anti-Azərbaycan qüvvələrindən maliyyətir və bu maliyyət hara xərclənir, necə xərclənir? Əgər bunlar gizlədirilsə, o zaman həmin partiyalara qarşı hüquqi tədbirlər görülməlidir.



yilib - bu insanlar 1992-ci il-dən müxalifet adı altında fəaliyyət göstərirler və heç bir yerde işləmirlər, hətta vergi ödəyicisi də deyillər. Bunlar necə dolanırlar, partiyalarını, qəzetlərini və internet mediasını necə saxlayırlar? Yəni 26 il boş-boş danişan insanlara heç bir adı insan yardım etməz, burada məntiq yoxdur. Deməli, bu insanlar hansıa kənar qarantlı qüvvələrden maliyyətir. Həm də ele qarantlı yolla. Çünkü Azərbaycan qanunvericiliyi siyasi partiyaların xaricdən maliyyətleməsini qadağan edir. Əgər maliyyə yardımını mənbəyi bilinməyən qarantlı qüvvələrden gelirse, burada artıq cinayət var. Yəqin ki, hüquq-mühafizə orqanları bu istiqamətdə iş apararaq, yaxın vaxtlarda öz münasibətini bildirəcəkdir.

GÜLYANƏ

“Yurdaş” Partiyasının sədri Mais Səfərli

- Azərbaycan qanunvericiliyinə görə, siyasi təşkilatlar xərici ölkələr tərefindən maliyyələşə bilmez. Bu, birmənəli şəkildə, bizim qanunlarımızda öz eksini təpib. Hər hansı bir siyasetçi və təşkilat xərcdəki qarantlı mənbələrdən maliyyələşirsə, bu zaman hüquq-mühafizə orqanları çox ciddi araşdırma aparmalıdır. Yəni, bu məsələ ciddi şəkildə özünün həm hüquqi, həm də siyasi qiymətini almazı-

dir. Ona görə ki, müxalifətin qarantlı dairələrdən maliyyətələşməsi Azərbaycan dövləti üçün təhdidler yaranan bir hərəkətdir. Əlbəttə ki, AXCP sədri Əli Kərimlinin Rusyanın müəyyən qarantlı dairələrindən müxtəlif zamanlarda 412 min ABŞ dolları alması istintaq tərifindən isbatlanırsa, birmənəli şəkildə, Ə.Kərimli qanun qarşısında cavab verəcək. Ümumiyyətə, bir sıra müxalif siyasi təşkilatların maliyyə fəaliyyəti qeyri-səffafdır. Siyasi təşkilatlarla yanaşı, siyasişmiş QHT-lər də ciddi maxinasiyalarla məşğuldurlar. Əslində, her kesə aydın olmalıdır ki, bu və ya digər təşkilat haradan maliyyələşir, bunların maliyyə qaynaqları kimlərdir, onları kimlər maliyyələşdirir və bu maliyyə hara xərclənir, necə xərclənir? Əgər bunlar gizlədirilsə, o zaman həmin partiyalara qarşı hüquqi tədbirlər görülməlidir.

təbligatını apararaq, hər kəsi ona səs verməyə çağırılmışdır.

“İ.Qəmbər getdi, Müsavat dağıldı” prinsipi sabiq başqana hava-su kimi lazımıydı...



Diger tərəfdən, İ.Qəmbər bu vasitə ilə Müsavatın parçalanacağını da yaxşı bilirdi və bu amil ona sərf edirdi. Daha doğrusu, İ.Qəmbər istefalar, narazi-

Bəlli olduğu kimi, bu günlərdə Müsavat partiyasının məclis üzvü Vasif Sadıqbəyli adıçə-kilən siyasi təşkilatın sıralarını tərk etmək üçün başqan Arif Hacılıya ərizə verib. Uzun illərdir ki, Müsavatda təmsil olunan V.Sadıqbəyli, eyni zamanda, 2014-cü ildən partiyanın məclisinə üzv olub. Maraqlıdır ki, o, istefasının səbəbini dərhal açıqlayıb və etiraf edib ki, onunla A.Hacılı arasında kəskin fikir ayrılığı möv-

Müsavatda nə baş verir?

Növbəti istefa partiyada vəziyyətin gərgin olmasını təsdiq etdi

cuddur. Lakin V.Sadıqbəyli istefasına səbəb olan digər məsələlər barəsində metbuat konfransı vasitəsi ilə danışacağını da deyib.

Narazıların coxu Arif Hacılının başqanlığı dövründə partiya sıralarından istefaya gedib

Müsavatçılara yaxın olan mənbənin sözlərinə görə, artıq o, fealiyyətini Qubad İbadoğluun sədri olduğu “ADR” hərəkatında davam etdirəcəyini də gizlətməyib. Çox yəqin ki, V.Sadıqbəyli istefə ərizəsi yazmadan önce, İbadoğlu ilə gizli müzakirələr də aparıb. Belə ki, “ADR” hərəkatında təmsil olunanların böyük çoxluğu, məhz sabiq müsavatçılardır ki, onların hər biri, bilavasitə A.Hacılının başqanlığı dövründə partiya sıralarından istefaya gediblər.

Ortada digər məqəm da var ki, o da Müsavatın sabiq başqanı Isa Qəmbərlə bağlıdır. Hələ qalmaqallı qurultay keçirilməmiş, eləcə də, A.Hacılı saxta yollarla başqan vəzifəsinə seçilməmiş Müsavat sıralarında ajotaj yaşındır ki, bu da sonda kütləvi istefalarla nəticəsini tapmış oldu. Çünkü İ.Qəmbər qurultay zamanı açıq-aşkar Hacılının

liqlər fonunda özünü Müsavatın “alternativizm başqanı” kimi göstərməyə çalışır. Beləliklə, “İ.Qəmbər getdi, Müsavat dağıldı” prinsipi sabiq başqana hava-su kimi lazımı idi və o, yenidən başqan seçilmək üçün bu amili özüne alibi olaraq seçib.

Ümumiyyətə isə, V.Sadıqbəylinin partiyadan istefası və A.Hacılı ilə münasibətlərinin pozulması mənzərəsində cərəyan edən hadisələrin hər biri birbaşa mövcud başqanın adı ilə əlaqələndirilir.

Partiya tamamilə sıradan çıxacaq

Misal üçün, onun son mitinqlərde “Milli Şura”ya dəstək göstərməsi, zaman-zaman AXCP sədri Əli Kərimli ilə yeni münasibətlər qurmağa can atması və s. olarylə, onunda, daxilində gərginlik yaşayış Müsavati daha çətin vəziyyətə doğru sürükləyir. Beləliklə, istefalar da davamlı xarakter alır. Artıq belə qənaətə də gəlmək mümkündür ki, bu istefə növbəti istefalar üçün yaşıq işığ olacaq və Müsavatdaxili gərginlik növbəti fazaya kecid alacaq. Bu isə, birmənəli olaraq, adıçəkilən partiyanın tamamile sıradan çıxmışına səbəb ola biləcək bir haldır.

Rövşən RƏSULOV

Yəmən sahillərində 46 miqrant boğulub



Somalidən Yəmənə getməyə çalışan azı 46 miqrant gəminin batması neticəsində boğularaq həlak olub. AZƏRTAC “BBC Türk”ə istinadla xəber verir ki, pis hava şəraiti səbəbindən da-ha 16 nəfərin də itkin düşdüyü bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, gəmi iyunun 6-da Aden Körfəzində batıb. Ölənlərin 37-sinin kişi, 9-nun qadın olduğu qeyd edilir. Miqrantlar Efiopiya vətəndaşlıridır. Qəzadan sağ qurtaran 100 miqrant ise Yəməndə və digər ölkələrdə iş tapmağa müvəffəq olacaqlarına ümidi edir.

Müasir cəmiyyətdə insan hüquqlarının təsnifatına dair

Müasir cəmiyyətdə insan hüquqlarının təsnifatı müxtəlifdir. Onların daha ümumi təsnifatına görə, bütün hüquqlar neqativ və pozitiv hüquqlara bölünür. Hüquqların bölgüsü onlarda azadlığın neqativ və pozitiv aspektlərinin fərqləndirilməsinə əsaslanır. Neqativ hüquqlar fərdin azadlığını mühafizə edir və cəmiyyətin, dövlətin və digər adamların ona qarşı münasibətə bu və ya digər neqativ hərəkətlərə yol verməmək vəzifələri kimi qeyd olunur. Bu hüquqlar şəxsiyyəti dövlətin onun azadlığını pozan, əsassız və digər şəxslərin müdaxiləsindən və məhdudiyyətlərindən qoruyur. Onların həyata keçirilməsi dövlətin ehtiyatlarından və ölkənin sosial-iqtisadi inkişafının səviyyəsindən asılı deyil, yalnız insan şəxsiyyətinin suverenliyini və onun sərbəst seçimine dövlət tərəfindən hörmətli münasibəti nəzərdə tuturlar.

Neqativ hüquqların hüquqi təqiqinə və bütövlükde, insan hüquqlarına neqativ (ve liberal) münasibətə misal olaraq ABŞ Konstitusiyasının "Hüquqlar haqqında Billini"-ABŞ Konstitusiyasına dəyişiklikləri göstərmək olar.

Bu sənədin birinci maddəsində yazılır: "Konqres hər hansı bir dinin bərqrar olması və ya sərbəst etiqad olunmasını qadağan edən, söz və mətbuat azadlığını, həmçinin, vətəndaşların dinc toplaşma və sui-istifadə hallarını aradan qaldırmak tələbləri ile öz şəkəytərini hökumətə bildirmək üçün müraciət etmək hüququnu məhdudlaşdırın qanun verə bilməz". ikinci maddədə xalqın silah saxlama və üstündə gəzdirmə hüquq təsbit edilir. Dördüncü maddəyə əsasən, vətəndaşların özlerinin, mənzillərinin, mülkiyyətinin, kağız və əşyalarının toxunulmazlığı, əsassız axtarış və həbslərdən mühafizə hüquq pozula bilməz. Axtarış və həbs haqqında order buna kifayət qədər əsas olmadan and və ya vədlə təsdiqlənmedən verilməmelidir. Billin 5-ci maddəsindən vətəndaşların məsuliyyət cəlb olunmasının qaydaları müəyyən edilmişdir. Burada göstərilir ki, hər kəs eyni cinayəte görə iki dəfə həyatı ilə cavab verməlidir; hər kəs qanuni məhkəmə prosesi keçmədən həyati, azadlığı və ya mülkiyyətdən məhrum oluna bilməz; heç bir şəxsi mülkiyyət tam və ədalətli qarşılıqlı ödəniş olmadan ictməyi istifadə üçün alına bilməz.

Hikmet Babaoğlu yazır: "Bütövlükde, 10 maddədən ibarət olan Hüquqlar haqqında Billin yuxarıda göstərilən və digər maddələrinin təhlili göstərir ki, onun məzmunu, praktiki olaraq, şəxsiyyətin hökumət tərefindən müxtəlif ədalətsiz hərəkətlərdən müdafiəsinə yönəlmüşdür". 1791-ci ildə ABŞ Konqresi tərefindən ratifikasiya olunmuş bu sənəddə 7 düzəliş, bilavasitə insan hüquqlarına aid olmaqla dini etiqad, söz və mətbuat azadlığını, xalqın dinc toplaşmaq və hökumət petisiyalarla müraciət et-

mək hüququnu, şəxsiyyət, mənzil, mülkiyyət toxunulmazlığını və digər hüquqları nəzərə alırı.

Neqativ hüquqlar şəxsiyyəti dövlətin onun sərbəst hərəket etməsinə mane olan məhdudiyyətləri və məcbur etməsindən qoruyan hüquqlar hesab olunur. Rusiya politoloğu A.İ.Solovyov bu hüquqlara, praktiki olaraq, bütün liberal insan hüquqlarını aid edir. O, hesab edir ki, bu hüquqlar mütləqdir və konkret ölkənin inkişaf səviyyəsindən asılı deyil, yalnız insan şəxsiyyətinin suverenliyini və onun sərbəst seçimine dövlət tərəfindən hörmətli münasibəti nəzərdə tuturlar.

Bu hüquqlar yalnız şəxsiyyətin işləri və maraqlarına ədalətsiz müdaxilə, onun azad seçimine qəsd istisna olmaqla, dövlətdən maddi və digər ehtiyatların toplanması və bölgüsürüməsini, ümumiyyətə, hər hansı bir xüsusi quruculuq-yaradıcılıq hərəkətlərini tələb etmir.

Pozitiv hüquqlar dövlətin və cəmiyyətin insana müəyyən rüfatın (əmək, təhsil, istirahət, sosial yardım hüquqları və s. hüquqlar) təqdim olunması vəzifəsi kimi izah olunur. Bu halda, bu hüquqların təminatı, bilavasitə dövlətin sosial-iqtisadi inkişaf səviyyəsindən, siyasi sistemin demokratikliyindən, hakim dairələrin müvafiq dövlət siyasetinin real surətdə həyata keçirilməsində maraqlı olmasından və cəmiyyətin idarə etməsinin bu xarakterini təmin edə bilən dövlət qulluqçularının peşəkarlığından asılıdır. Ayndır ki, insanın sağlamlığının mühafizəsi hüququnun təmin edilməsi üçün inkişaf etmiş müalicə müəssisələri infrastrukturun, sıqorta kompaniyalarının və müvafiq maddi ehtiyatların olması zəruridir. Bununla yanaşı, onu da qeyd etmek lazımdır ki, hətta bu ehtiyatlar olsa belə, əger dövlətə hakim dairələr bu hüquqların reallaşmasında maraqlı olmasalar və yaxud bu istiqamətdə dövlət siyasetinin həyata keçirilməsi üçün dövlət qulluqçularının lazımi bacarıqları yoxdursa, sosial yardımın bu növü formal bəyannamə olaraq qalar.

Tədqiqatçıların tərefindən şəxsiyyətin hüquq və azadlıqlarının daha konkret təsnifatı verilir: onlar vətəndaş (şəxsi), siyasi, iqtisadi, sosial və mədəni hüquqlara bölünür.

Vətəndaş (şəxsi) hüquqları, əsasən, neqativ hüquq xarakteri daşıyan təbii, əsas və ayrılmaz insan hüquqlarıdır. Onlar insanın anadan doğulandan əldə etdiyi yaşamaq və azadlıq təbii hüquqlarından törəyir və şəxsiyyətin fərdi azadlığı və muxtarlıyatını, onun dövlətin və başqa adamların təzyiqindən müdafiə edilməsinə yönəlir.

Şəxsiyyətin vacib hüquqlarına azadlıq və şəxsi toxunulmazlıq (fiziki və psixi) aid edilir. Azadlıqdan məhrumetmə yənə de yalnız məhkəmənin hökmü ilə mümkündür. Şəxsiyyət azadlığı insanın onun haqqında dövlət müəssisələrindəki informasiyani əldə etmək və ona düzəliş etmək hüquq ilə bağlıdır. Şəxsi hüquqlara şəxsiyyət ləyaqəti, vicedan azadlığı, mənzil toxunul-

mazılığı, gizli yazışma, şərəf və ləyaqətin müdafiəsi, ölkə ərazisində yerəyişmə və yaşayış yerinin seçimi azadlığı, emigrasiya etmək və s. hüquqları aiddir.

Siyasi hüquqlar vətəndaşların dövlətin idarə olunmasında və icimai həyatda feal iştirak etmək imkanlarını müəyyən edir. Önlərə seçib-seçilmək hüququ, ittifaq və assosiasiyanın, nümayiş və əslasaların azadlığı, söz, fikir, mətbuat azadlıqları və bir sıra başqaları aiddir.

Vətəndaşların siyasi hüquq və azadlıqlarının sosial məzmunu dövlət hakimiyyəti tərəfindən tanınan və hüquqi normalarda təsbit olunan siyasi azadlıq (azadlıqlar) təşkil edir. Siyasi azadlıq cəmiyyətdə mövcud olan şəxsiyyətin sosial azadlığının bir növü (forması) olmaqla, ilk növbədə, bütövlükde, cəmiyyətin, həmçinin təmsil etdiyi sosial birliyin azadlığı ile müəyyən olunur.

Siyasi azadlıq xalq hakimiyyətinin həyata keçirilməsində, dövlətin və cəmiyyətin idarə olunmasında faktiki sosial imkanların (azadlıqların) məcmusundan ibarətdir. Şəxsiyyətin siyasi hüquq və azadlıqları vəhdət təşkil etməklə, cəmiyyətin siyasi azadlığının səviyyəsini səciyələndirir və onların reallaşması dərəcəsi cəmiyyətin iqtisadi rifah halından, siyasi rejimindən, siyasi mədəniyyəti və mənəvi həyatından və digər amillərdən asılıdır. Bununla belə fransız politoloğu R.Aron özünün "Azadlıq haqqında esse" əsərində (A.Tokvilin müasir cəmiyyətin şəraitlərin barabərliyi və demokratiya vasitəsilə qiymətləndirilməsine dair ya-naşması ilə razılışaraq texniki silvilizasiyanın tələbatları və sözün esl mənasında, siyasi azadlığın bir-biri ilə nə dərəcədə uzlaşması probleminin olduğunu əsaslandırımağa çalışır.

Tədqiqatçıların fikrincə, siyasi azadlığın hər bir azadlıq kimi obyektiv mövcud olan sərhədləri var. Eyni zamanda, dövlət də şəxsiyyətin siyasi sahədə azadlıqlarını məhdudlaşdırır. Lakin dövlətin vətəndaşlarının siyasi tələbatı və maraqlarının ödenilməsinə şərait yaratmaq sahəsində vacib vəzifələri vardır. Dövlət siyaseti və təcrübəsinin qanunauyğunluğundan hər hansı bir formada kənarə çıxılması dövlətin və hüququn demokratik xarakterinin deformasiya olmasına gətirib çıxarır.

Vətəndaşların siyasi hüquqlarına, bizim fikrimizcə, həm də konkret şəxsin dövlətə mənsubiyyəti ilə bağlı hüquqlarını da aid etmək olar: vətəndaşlıq və onu dəyişmək hüququ, pozulmuş hüquqların müdafiəsinə yönələn məhkəmə mədafiəsinə olan hüquq, vəziəli şəxslərin, dövlət orqanları və ictimai təşkilatların qanunuz hərəkətlərinə görə məhkəməye iddia qaldırmaq, onların vurdugu zərərin ödənilməsinə olan hüquqlar və s.

N.Vitruk siyasi hüquq və azadlıqların onların əsasında duran faydanın növüne görə aşağıdakı növleri ayıır: 1) vətəndaşlıq vasitəsile şəxsin dövlətə mənsubiyyəti ifade olunan hüquqlar - vətəndaşlıq və



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

onu dəyişmək hüququ, siğınacaq hüququ; 2) vətəndaşların qanun qarşısında bərabərliyi prinsipindən gelən hüquqlar; 3) seçki vətəsile xalq hakimiyyətinin həyatda keçirilməsi, cəmiyyət və dövlətin idarə edilməsinin ifade olunduğu hüquqlar: seçki hüquqları, referendumda iştirak etmək hüququ, dövlət aparatında seçkili vəzifə tutmaq hüququ, dövlət orqanlarının müraciət etmək, əmək kollektivlərinin yığıncaqlarında iştirak etmək hüquqları və s.; 4) ictimai həyatın hər hansı sahəsində fikir və eğidi azadlığı; 5) birləşmək azadlığı; 6) vətəndaşların hüquqları və qanuni maraqlarının müdafiəsinə yönələn hüquqlar.

Əksər dövlətlərin konstitusiyalarında vətəndaş hüquqları siyasi hüquqlarla bir qrupda birləşdirilir. Buna əsas onların hər ikisinin, əsasən, neqativ xarakter daşıması, həmçinin, bu hər iki növ hüquqların fərdi və ictimai təzahürlərdə şəxsiyyətin azadlığının təmin olunmasına yönəlməsidir. Totalitar dövlətlərde siyasi hüquqların həyata keçirilməsi formal xarakter daşıyır və beləliklə də, vətəndaşların tərefindən praktiki istifadə cəhdəlinə hakimiyyətin icazə vermək imkanları genişləndir. Bu hüquqların reallaşması onların həyata keçirilməsi üçün şəraitin yaradılmalıdır.

İqtisadi hüquqlar fərdlər tərefindən təsərrüfat fəaliyyətinin əsas faktorlarından, yeni mülkiyyət və əmək dənəsi azad istifadə, həmçinin, bu sahədə təşəbbüskarlıq azadlı-

ğının təmin olunması ilə bağlıdır. Bu hüquqlar arasında xüsusi yeri şəxsi mülkiyyət hüququ təşkil edir. Qərəb ölkələrində bu hüquq, ənənəvi olaraq, əsas insan hüququ sayılır. Bu hüququn qanunu yolla tanınması və həyata keçirilməsi müasir bazar iqtisadiyyatının əsasını təşkil edir. Şəxsi mülkiyyət hüququ tarixən sahibkarlıq azadlığı, həmçinin, azad əmək hüququnu nəzərdə tutur.

Sosial, mədəni, həmçinin, pozitiv mənada, başa düşülen bəzi iqtisadi hüquqlar dövlətin hər bir vətəndaşa yaşaması üçün, onun sosial təminatı, mənəvi inkişafı üçün minimum vasitəni təmin etmək vəzifəsinə müəyyən edir. Sosial hüquqlar insanın layıqli həyat səviyyəsinin və sosial müdafiəsinin təmin olunması ilə bağlıdır.

Medəni hüquqlar insanın mənəvi inkişafını təmin etməye yönəllir. Onlara təhsil, mədəni dəyərlərə yol tapmaq hüququ, bədii və texniki yaradıcılıq azadlığı və başqaları aiddir.

İnsan hüquqları fərdi hüquq xarakteri daşıyır. Bununla yanaşı, kollektiv hüquqlar da vardır. Məsələn, milli azlıqların hüquqları, xalqların hüquqları və b. Son illər Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində şəxsiyyətin hüquqlarını məzmunca genişləndirən əlavələr etməklə, insan hüquqları kataloqu hazırlanır.

**Vahid Ömrərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Genetiklər: Xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidir

Bir çox tibb işçiləri öz pasiyentlərinə qanda xolesterini aşağı salan dərmanlar yazırlar. Həmin dərmanların insan organizmində təsirini öyrənən alımlar belə nəticəyə geliblər ki, bu preparatlar təhlükəlidir.

AZERTAC "VistaNews.ru" saytına istinadla xəbər verir ki, xolesterinin dərəcəsini aşağı salan dərmanlar son vaxtlar tibbi preparatlar arasında populyarlaşdır. Bir çox tibb işçiləri hesab edir ki, bu tip preparatlar üreyin fealiyyətini yaxşılaşdırır.

"Genotek" tibbi-genetik mərkəzin mütxəssisləri bu qrup dərmanların insan organizmına təsirini öyrənməyə istiqamətlənmiş xüsusi tədqiqatlar aparıblar. Eksperimentin gedidi məyyən edilib ki, xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidir ve pasiyentlərin 36 faizində əzələ xəstəliklərinə getirib çıxara bilər.

Xatırladaq ki, bu dərman qrupu statinlərə aid edilir və qan damalarının divarçılarında əmələ gələn xolesterin piləkləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulur. Alımlar bundan əvvəl sübut etmişdilər ki, bu cür törəmələr insanda infarkt və insultun əmələ gelməsi riskini artırır. İndi isə genetiklər sübut ediblər ki, bu preparatlar müyyəyen genlərdə dəyişiklikləri olan insanlar üçün təhlükə daşıyıcısıdır. Belə hallarda miopatiyanın inkişaf riski artır, ürək eziyətləri gücdən düşür və onların quruması baş verir. Genetiklər müxtəlif yaşlarda olan 2100 insanı müayinə etdikdən sonra bu nəticəyə geliblər.

Ölkəmizdə beynin yorğunluğundan şikayət edənlərin sayı artıb

Xroniki yorğunluq ötən əsrin əvvəllərindən tibb elmine məlum olan xəstəliklərdən biridir. Müasir dövrdə geniş yayılan xroniki yorğunluğun ilk nümunələrinə Avropa və ABŞ-da rast gelinib.

AZERTAC tibbi saytlara istinadla xəbər verir ki, xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə aşkar olunub. Sindrom da-ha çox ali təhsilli gənclər arasında yayıldığına görə onu bəzən "cavan karyeristlərin qrupu" de adlandırırlar. ABŞ-da aparılan araşdırmalara əsasən ölkə əhalisinin 10 milyon nəfərə qədəri həmin sindromdan əziyyət çəkir.

Psixoterapevt Əli Nağıyevin dediyinə görə, son vaxtlar ölkəmizdə həmin şikayətlərlə müraciət edənlərin sayı artıb." Daim yorğunluq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir. Həmin sindrom bir çox problemlərdən qaynaqlanır. Buna depressiv pozantu, vitamin D və qanda dəmir elementinin çatışmazlığı, qan azlığı da səbəb ola bilər".

Yaradıcı və gərgin iş rejimində çalışanlar xroniki yorğunluq sindromundan daha çox əziyyət çəkirler. Onlar daha çox beynin yorğunluğundan şikayətlənlər ki, bu da xroniki yorğunluğun ilk əlaməti hesab olunur: "İki həftədən artıq daim beynin yorğunluğundan şikayətlənmək depressiv pozuntudan da şübhələnməyə əsas verir. Həmin hal xüsusilə təşviş və həyəcan pozuntusu adlanan nevrozlardan əmələ gəlir". Həmin hallarla üzləşənlərin gur informasiya axınından uzaq olmaları məsləhətdir. Bu cür simptomları özlərində müşahidə edənlərə əsəbləri sakitləşdirən musiqi dinləmək, kitab oxumaq və yoqa ilə məşğul olmaq tövsiyə olunur.

Latviya-Azərbaycan yoldaşlıq görüşüնii Belaruslu hakimlər idarə edəcək

Futbol üzrə Azərbaycan yığmasının Latviya millisi ile keçirəcəyi yoldaşlıq görüşünün hakimləri açıqlanıb. İyunun 9-da Latviyada oynanılacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Denis Šerbakov olacaq. Ona Yuri Xomčanka və Andrey Xetsikov kömək edəcəklər. Matçın dördüncü hakimi isə Aleksandr Anufriyev olacaq.

Latviya-Azərbaycan yoldaşlıq oyunu İyunun 9-da Riga'nın "Dauqava" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

ELAN

Mirzəyeva Aيدə Rəfael qızına məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 4/1 sayılı torpaq sahəsinə DƏDRX tərəfindən verilmiş 1114089610 qeydiyyat nömrəli çıxarış itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müaviləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.
Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500

Səs

Son səhifə

8 iyun


Pele: "Braziliya yığmasının komanda hissi yoxdur"

Braziliya yığmasının sabiq futbolçusu Pele 2018-ci il dünya çempionatında milli komandanın çıkışlarından nələr gözlədiyi barədə fikirlərini bölüşüb. AZERTAC xəbər verir ki, Titeyə tam əmin olduğunu bildirən Pele deyib: "Məni yalnız bir şey narahat edir: dünya çempionatına cəmi bir neçə gün qalır, bizim isə hələ də münasib komandamız yoxdur. Ayri-ayrılıqda bütün oyunçular yaxşıdır, lakin onlarda komanda hissi yoxdur. Neymar dünyadan ən yaxşı futbolçularından biridir. Hazırda o, daha kamil və təcrübəli futbolçu olsa da, dünya çempionatında təkbaşına qalib gələ bilməyəcək. Belə turnirlərdə yalnız komandalar qalib gəlir. Braziliyanın ən yaxşı komandası 1970-ci ilin komandası olub. O vaxt dünya çempionatında biz 6 aydan artıq birlikdə olduğuk. Məhz bu səbəbdən hər şey uğurlu alındı".



Xatırladaq ki, 2018-ci il dünya çempionatının qrup mərhələsində Braziliya yığması İsvəçə, Serbiya və Costa-Rika komandaları ilə qarşılaşacaq.

Messi: "Zidanın gedişinə çox təəccübləndim"



"Həq kim Ronaldonun bundan sonra nə edəcəyini bilmir. Buna görə də belə şayılərə şərh edə bilməyəcəyəm. Əlbəttə, bu və ya digər qərarı qəbul etmək üçün onun öz səbəbləri var. Bu, şəxsi seçimdir. Ona görə heç nə bilmirəm". Qol.az-in "Mundo Deportivo" ya istinadən yadıdığı xəbərə görə, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi Kriştiano Ronaldonun "Real"dan mümkün gedişini şəhərən deyib.

Argentinalı hücumçu Zinəddin Zidanın Madrid klubundan ayrılmışında münasibət bildirib: "Zidanın gedişinə çox təəccübləndim. Çünkü heç kim bunu gözləmirdi. Amma Zidanın da bunun üçün səbəbləri vardı. Bunu sonra nə edəcəyini bilmirəm. O, "Real Madrid"dəki işini başa vurmaq üçün yaxşı anı seçdi. Zidan demək olar ki, hər şeyi qazandı. Heç kim onu qızaya bilməz".

Milli komandamız FIFA reytingində 21 pillə irəliləyib

İyunun 7-də FIFA milli komandaların yeni reyting siyahısını açıqlayıb. FIFA-nın saytında yer alan xəbərə görə, Azərbaycan millisi ötən aylı müqayisədə 21 pillə irəliləyib. Hazırda milli komandamız 321 xalla 105-ci pillədə qərarlaşdı. Azərbaycan yığmasının növbəti yoldaşlıq görüşündə qarşılaşacağı Latviya millisi 10 pillə irəliləyərək 230 xalla 129-cu sıraya yüksəlib. Milli komandamızın Millətlər Liqasındaki rəqibləri de yeni reytingdə irəliləyiblər. Farer Adaları millisi 376 xalla 90-ci, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, Malta isə 65 xalla 184-cü yerdədir.

Qeyd edək ki, siyahıya 1558 xalla Almaniya millisi başçılıq edir. Braziliya yığması 1431 xalla ikinci, 1298 xalı olan Belçika isə üçüncüdür. İlk onluqdə qərarlaşan digər komandalar Portuqaliya (1306 xal), Argentina (1254), İsvəçə (1179), Fransa (1166), İspaniya (1162), Çili (1146), Polşa (1118) yığmalarıdır. Türkiyə millisi 706 xalla 38-ci, Rusiya isə 457 xalla 70-ci yerdə qərarlaşıblar.



Canni Infantino: Hakim irqçılık təzahürlərinə görə matçı ləğv edə bilər



FIFA-nın prezidenti Canni Infantino futbol üzrə dünya çempionatı ərefəsində irqçılıq qarşı mübarizə tədbirlərindən danışır. AZERTAC xəbər verir ki, o deyib: "Deməzdəm ki, ayrı-seçkilik, insan hüquqlarının pozulması və təhlükəsizlik kimi problemlər bizi narahat edir, amma biz bu problemlərə son dərəcə ciddi yanaşırıq. Turnire hazırlıq prosesinde müvafiq tədbirlər görmüşük.

İnfantinonun sözlərinə görə, FIFA-da dəqiq işlənmiş üçlülli műbarizə proseduru var. İrqçılık təzahürləri olarsa, hakim oyunu dayandırıra, kəsə və hətta ləğv edə bilər. Əgər buna bənzər hadisə baş verse, monitoring sistemi sayesində dərhal sanksiyalar tətbiq olunacaq. FIFA-nın prezidenti deyib: "Əlbəttə, istəyirik ki, bu cür hallar baş verməsin. Ciddi nəticələr barədə hamiya xəbərdarlıq edilib".

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müaviləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov